

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin qəzeti



X atırlayıram ki, 2013-cü ilin yekunlarını müzakirə edərkən mən bildirmişdim ki, əminəm 2014-cü il də iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olacaqdır və ilin üç ayının yekunları bunu təsdiqləyir. Azərbaycan dinamik inkişaf templərini saxlaya bilmüşdir. Ölkə

miz bütün sahələrdə uğurla irəliyə gedir. İqtisadiyyat 2,5 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ümumi daxili məhsulumuzun strukturda yaxşılaşır. Əlbəttə ki, son illərdə bizim üçün iqtisadi inkişafı göstərən əsas göstərici qeyri-neft sektorunun parametrləridir. Keçən ildə olduğu kimi, bu il də biz bu sahədə sürətli inkişafa nail ola bilmişik.

Keçən il qeyri-neft sektorumuz 10 faiz, bu ilin birinci rübündə isə 8,8 faiz artmışdır. Əlbəttə ki, bu artım son illərdə Azərbaycanda aparılan islahatların nəticəsidir. İqtisadiyyatla bağlı aparılan siyaset bizi bax bugünkü reallığa gətirib çıxarmışdır.

İqtisadiyyatın şaxələndirilməsi bizim əsas prioritetimizdir. Hesab edirəm ki, biz buna nail ola bilmişik. Çünkü artıq uzun müddət ərzində qeyri-neft sektorumuz sürətlə artır.

Hesab edirəm ki, biz sosial məsələlərin həllində də siyasetimizi düzgün istiqamətdə aparırıq. Bu siyaset artıq illər ərzində aparılır və sinaqdan çıxmışdır. Əhalinin pul gəlirləri 4,5 faiz artmışdır. Inflyasiya isə cəmi 2 faiz təşkil edir. Beləliklə, həmişə olduğu kimi, əhalinin gəlirləri inflayasiyanı 2 dəfədən çox üstələyir. Bu da insanların sosial məsələlərinin həlli üçün əsas şərtidir. Eyni zamanda, bu, Azərbaycanda iqtisadi və sosial islahatların düzgün istiqamətdə aparılmasını göstərir. Çünkü köklü iqtisadi islahatlar, eyni zamanda, çox ciddi sosial proqramlarla da təmin edilməlidir...

Bizim valyuta ehtiyatlarımız artır və birinci rübdə xeyli artmışdır. Hazırda valyuta ehtiyatlarımız 53 milyard dollar təşkil edir. Bu, çox böyük rə-

qəmdir. Xüsusilə ölkəmizin əhalisini nəzərə alsaq görə ki, bu göstərici üzrə adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünyada qabaqcıl ölkələr arasındadır. Ən önəmli məsələ ondan ibarətdir ki, baxmayaraq, bizim böyük investisiya proqramlarımız icra edilir, valyuta ehtiyatlarımız azalmır, ildən-ilə artır. Bu da bizim siyasetimizdir. Mən bunu dəfələrlə bəyan etmişəm ki, biz əlbəttə, iqtisadiyyatımızın, sahibkarlığın inkişafı, infrastruktur layihələrin icrası üçün öz maliyyə imkanlarımızdan istifadə etməliyik, eyni zamanda, valyuta ehtiyatlarımız da ildən-ilə artmalıdır.

Bu gün bizim təcrübəmiz, vəsaiti iqtisadiyyatın real sektoruna yönəltmək, investisiyaları cəlb etmək və infrastruktur layihələrini icra etmək siyasetimiz hesab edirəm ki, dünya miqyasında artıq bir nümunə kimi qəbul edilir.

Cünki vaxtıla bu siyasetdə müxtəlif fikirlər var idi. Bəzi beynəlxalq maliyyə qurumları bizi başqa məsləhətlər verirdi, başqa tövsiyələr irəli sürüldür. Ancaq biz öz siyasetimizi düzgün aparmışq. Ölkəmizi inkişaf etdirmək, güclü potensial yaratmaq və qeyri-neft sektorunun inkişafı üçün biz valyuta ehtiyatlarımızdan çox səmərəli şəkildə istifadə etdik.

Eyni zamanda, bizim çox güclü maliyyə vəziyyətimiz müstəqil siyasetimizi şərtləndirir. Cünki iqtisadi cəhətdən azad olan, heç kimdən asılı olmayan ölkə beynəlxalq aləmdə öz sözünü daha da qətiyyətlə deyə bilir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə əlaqədar **qərara alram**:

1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxlə-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na 2 nömrəli əlavə - “İxracı və idxlə müvafiq dövlət organlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin) Siyahısı”nın “Rəyi tələb olunan dövlət orqanları” sütununda “Xəzər Dəniz Gəmiçiliyi” sözleri “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası” sözləri ilə əvəz edilsin.

2. “Tarixi “İpək yolu”nun bərpası üzrə Beynəlxalq Bakı Konfransının qərarlarının yerinə yetirilməsi ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 4 nömrəli Fərmanın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 612; 2003, № 10, maddə 546; 2004, № 12, maddə 1005; 2009, № 10, maddə 776) 5-ci və 6-ci hissələrində “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” sözləri “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” sözləri “Azərbay-

can Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddələr 428, 431, № 8, III kitab, maddə 614; 2001, № 7, maddə 459; 2006, № 9, maddə 743; 2007, № 10, maddə 945; 2008, № 6, maddə 496; 2009, № 9, maddə 687; 2011, № 2, maddə 85) 2-ci hissəsində “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin” sözləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, III kitab, maddə 612; 2001, № 7, maddə 462, № 10, maddə 640, № 12, maddə 755; 2002, № 1, maddə 49, № 5, maddələr 260, 275, № 8, maddələr 478, 484, 486; 2003, № 6,

maddə 299, № 8, maddə 434, № 9, maddə 478, № 10, maddələr 546, 547, 560, 571, 582; 2004, № 1, maddələr 19, 26, № 3, maddələr 138, 141, № 4, maddə 235, № 5, maddələr 340, 341, 343, 345, 346, № 8, maddələr 607, 608, № 11, maddə 909, № 12, maddə 1005; 2005, № 2, maddələr 67, 69, № 4, maddələr 299, 303, № 8, maddə 702, № 9, maddələr 801, 802, № 12, maddə 1101; 2006, № 2, maddə 83, № 4, maddələr 321, 322, № 5, maddə 407, № 7, maddə 590, № 8, maddələr 662, 663, 674, 675, 679, № 9, maddə 743, № 11, maddələr 942, 945; 2007, № 1, maddə 11, № 2, maddə 87, № 3, maddə 230, № 7, maddə 715, № 8, maddələr 767, 769, № 11, maddələr 1110, 1116, 1120, № 12, maddə 1227; 2008, № 1, maddə 7, № 3, maddə 186, № 6, maddələr 504, 507, № 7, maddə 617, № 8, maddə 713, № 9, maddə 798, № 10, maddə 894, № 11, maddələr 969, 971, 980, № 12, maddələr 1060, 1061, 1062, 1065; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 5, maddə 330, № 7, maddələr 532, 535, 539, 540, 542, № 9, maddə 688, № 10, maddələr 776, 785, № 12, maddələr 979, 993; 2010, № 2, maddə 80, № 3, maddələr 180, 189, № 5, maddə 393, № 7, maddələr 606, 607, 610, № 8, maddələr 721, 725, № 10, maddələr 847, 854, № 11, maddə 972; 2011, № 3, maddələr 174, 175, № 6, maddələr 490, 511, 513, № 10, maddə 895, № 12, maddələr 1117, 1129; 2012, № 1, maddə 7, № 2, maddə 64, № 3, maddə 199, № 4, maddə 284, № 5, maddə 424, № 6, maddə 544, № 7, maddələr 682, 692, 698, № 11, maddələr 1097, 1113, № 12, maddə 1237; 2013, № 3, maddə 238, № 4, maddələr 371, 378, № 5, maddə 500, № 6, maddə 658, № 8, maddələr 892, 894, 907, № 9, maddələr 1042, 1057, 1058) 2-ci bəndindən “və Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” sözləri çıxarılın.

5. “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 432; 2007, № 6, maddə 601; 2008, № 9, maddə 797, № 11, maddələr 966, 969) 2-ci hissəsinin dördüncü abzasında “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” sözləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.

6. “Azərbaycan Respublikasının 2010-cu il dövlət bütçəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 187 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 975; 2010, № 6, maddə 501, № 7, maddə 609) 9.1-ci və 9.2-ci bəndlərində “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” sözləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 aprel 2014-cü il.



“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddesinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə əlaqədar **qərara alıram**:

1. “Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 20 may tarixli 423 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 349; 2004, № 7, maddə 568) 1-ci hissəsində “Aydın Bəşirov - Dövlət Xəzər Gəmiçiliyinin rəisi” sözləri “Rauf Vəliyev - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 may tarixli 920 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 299; 2004, № 1, maddə 19; 2005, № 4, maddə 299; 2009, № 12, maddə 1043) ilə təsdiq edilmiş “Birləşmiş Milletlər Təşkilatının Təhlükəsizlik Şurasının 1368 nömrəli 2001-ci il 12 sentyabr tarixli, 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli və 1377 nömrəli 2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsinə dair Tədbirlər Planı”nın 10-cu hissəsinin “icraya məsul” sütununda “Dövlət Xəzər Dəniz Gəmiçiliyi” sözləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli 635 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 104; 2008, № 8, maddə 715; 2009, № 11, maddə 886;

2010, № 8, maddə 726; 2013, № 11, maddə 1450) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Programı”nın “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Programı”nın “Tədbirin adı” sütununda “Xəzərdənizneft-donanma” İdarəsinin sözləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sözləri ilə, “Əsas icraçı” sütununda “EN, ARDNŞ” abreviaturaları ise “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasının ərazisindən Qazaxıstan neftinin nəql edilməsi məsələlərinin işləniləşdirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 sentyabr tarixli 1000 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 820; 2009, № 7, maddə 589) 1-ci hissəsində “Rəfael Rəhmanov - Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” rəisinin birinci müavini” sözləri “Rauf Vəliyev - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri ilə əvəz edilsin.

yev - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikası Hökuməti ilə Yunanistan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2015 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 247; 2008, № 11, maddə 1030; 2009, № 7, maddə 589; 2010, № 9, maddə 773; 2012, № 2, maddə 110) 1-ci hissəsində “Refael Rəhmanov - Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi rəisinin birinci müavini” sözləri “Rauf Vəliyev - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri ilə əvəz edilsin.

6. “Azərbaycan Respublikası ilə Türkmenistan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökmətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il



YÜZ DƏFƏ EŞİTMƏKDƏNSƏ ...

Qış sessiyasını uğurla başa vurdugdan sonra düşündürdü ki, görəsən axırıncı istehsalat təcrübəsini hansı gəmidə keçirəcəyik. Bundan

cə deyərlər, qulağımızda sıraq etdik.

Maşın şobəsinin dənizçiləri bizi doğmaları kimi qarşılardılar. Gəmidəki yüksək nizam-inti-

sıldılar. Kapitanın baş köməkçi-si Vaqif Məhərrəmovun təhlükəsizlik, nizam-intizam, səliqəsəhmanla bağlı tövsiyələrinə də ciddi əməl etməyə çalışırdıq. Təcrübə müddətində akademiyanın baş müəllimi Hacı Babayev tez-tez bizə baş çəkir, vəziyyətimizlə maraqlanırdı.

“JURA” 2002-ci ildə inşa edilib. Uzunluğu 75,74 metr, eni 16 metr, suya oturumu isə 6,5 metrdir.

Fevralın 28-də istehsalat təcrübəmiz başa çatdı. “JURA” gəmisi ilə bağlı xoş xatirələrimiz isə hələ uzun müddət yaddaşımızdan silinməyəcək. Doğru deyiblər ki, yüz dəfə eştikməkdən sə, bir dəfə görmək yaxşıdır. Bizi göstərdikleri diqqət və qayğıya görə isə başda kapitan Kamil Əliyev olmaqla, bütün heyət



əvvəl təcrübə rəhbərimiz Adil Eyvazov tərəfindən lazımi təhlükəsizlik təlimatları almışdıq.

Bəxtimizə “Caspian Marine Services” şirkətinə məxsus “JURA” gəmisi düşdü. Mənimlə bərabər, “Dəniz nəqliyyatı və naviqasiya” ixtisası üzrə 200R qrup tələbəsi Vüsal Cəfərov və “Elektromexanika və radioelektrotexnika” ixtisası üzrə 360 A qrup tələbəsi Muxtar Əhmədov bu gəmidə istehsalat təcrübəsi keçidilər.

“JURA”-nın göyərtəsinə yanvarın 25-də qalxdıq. Əvvəlcə şirkət tərəfindən xüsusi geyim, eynək və dəbilqə ilə təmin olunduq. İş yerimizdə təhlükəsizlik qaydaları ilə bağlı lazımlıca məlumatlandırıldıq, təcrübə rəhbərimizin məsləhətlərini ne-



zam ilk baxışdan hiss olunurdu. Gəminin böyük mexaniki Zöhrab İsayev, ikinci mexanik Kamran Sultanov, motorçu Arif Əkbərov ilk gündən bütün suallarımıza həvəsəl cavab verir, bildiklərini səbrlə bizə aşılamağa çalış-

üzvlərinə minnətdarlığımızı bildirir, onlara uğurlu səfərlər arzulayıraq.

Şamil KAHAYEV,
Azərbaycan Dövlət Dəniz Akademiyası “Dəniz texnikası və gəmiçilik” fakültəsinin
190 R qrup tələbəsi

QAYĞI GÖSTƏR, İŞ İSTƏ

Aprelin 1-dən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevin müvafiq əmri ilə gəmiçiliyin işçilərinə gündəlik yemək talonu verilir.

Istehsalat Xidmətləri İdarəsinin, Xəzər Dəniz Donanmasının, Deniz Nəqliyyati Donanmasının, “Zığ”, “Bibiheybət” gəmi təmiri vadolarının... işçiləri daha toqqlarını bərkitmək üçün uzağa getmirlər. İş yerlərinə yaxın yeməkxanalarda isti yemək olunmaları hamının ürəyincədir. İşçilərin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətdə atılan bu addım halal zəhmətle çörək qazananlara qayğı və diqqətin bariz nümunəsidir. Aile büdcələrinin də xeyli qənaət etməyə imkan verən bu xeyirxah addıma görə dindirdiyimiz bütün işçilər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.

Vaqif SƏTTAROV,
“DƏNİZ”

XÜSUSİ DİQQƏT YETİRİLİR

Nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq programı TRACEKA-nın (Avropa-Qafqaz-Asiya) iştirakçısı olan ölkələrdə böyük yüksəkliklə potensialı nəqliyyat-logistik biznesin dinamik inkişafı üçün real platforma yaradır.

Hazırda TRACEKA regionunda nəqliyyat sisteminin qurulması logistikanın inkişafı və nəqliyyat-logistik mərkəzlərinin tikintisi ilə birbaşa bağlıdır. Özünün texniki parametrlərinə görə, TRACEKA dəhlizli quru və dəniz marşrutlarının multimod sistemidir: “Bununla əlaqədar regional layihələrin eyniləşdirilməsi prosesində yüklerin nəql edilməsinin nəqliyyat - logistik sxemlərinin tətbiqi ilə daşınmaların həyata keçirilməsinin müasir texnologiyalarına xüsusi diqqət ayrılır.”

TRACEKA-nın iştirakçı dövlətləri Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Ermənistan, Moldova, Rumınıya, Tacikistan, Türkmenistan, Türkiye, Ukrayna və İrandır.



A prelin 8-də Dənizçilərin Mədəniyyət Evinde Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqının növbədənkənar V qurultayı keçirildi. V qurultay heç şübhəsiz ki, onun iştirakçılarının- nüma-

“ACIQ SÖHBƏT”

DƏNİZ NƏQLİYYATI İŞÇİLƏRİ HƏMKARLAR İTTİFAQININ NÖVBƏDƏNKƏNAR V QURULTAYI



yəndə və dəvətlilərin yaddasından uzun müddət silinməyəcək. Niye? Çünkü ilk dəqiqlikən qurultayda açıq səhbət və işgürər müzakirə üçün şərait yaradıldı və bu mühit qurultayın axırınadək qorunub saxlanıldı.

Qurultayı Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalyev açdı. Azərbaycan Respublikasının dövlət himni səsləndi.

AHİK-in sədri Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqının növbədənkənar V qurultayının keçirilməsi zəruriyyətinə toxundu. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 oktyabr 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması ləğv edilərək onların əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə sədri Rauf Vəliyevin çıxışı böyük məraqla dinlənildi. Natiq bildirdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyaset nəticəsində dəniz templərə malik inkişafını yeni uğurlara imza atmaqla davam etdirən müstəqil Azərbaycan artıq iqtisadi baxımdan dünyanın ən qüdrətli ölkələrindən birinə çevriləkdədir. Mövcud sosial-iqtisadi tərəqqinin möhkəm özüllər üzərində qurulması



yətinə görə bir daha minnətdarlıq etdi, ona uzun ömür və möhkəm cansağlığı arzuladı.

Qurultayın gündəliyinə üç məsələ daxil edilmişdi. Rəyasət Heyəti, Redaksiya Komissiyası və Hesablaşma Komissiyası seçildikdən sonra Mandat Komisiyasının məruzəsi dinlənildi və təsdiq edildi.

Sonra Təşkilati məsələyə baxıldı. 1993-cü ildən Xəzər Dəniz Neft Donanması Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri işləmiş Səməd Allahverdiyevin namizədliyi irəli sürüldü

və yekdilliklə Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilidi.

Qurultayda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevin çıxışı böyük məraqla dinlənildi. Natiq bildirdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyaset nəticəsində dəniz templərə malik inkişafını yeni uğurlara imza atmaqla davam etdirən müstəqil Azərbaycan artıq iqtisadi baxımdan dünyanın ən qüdrətli ölkələrindən birinə çevriləkdədir. Mövcud sosial-iqtisadi tərəqqinin möhkəm özüllər üzərində qurulması

bərliyi və kollektivi qarşısında duran mühüm vəzifələri diqqətə çatdırıldı.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri daha sonra bildirdi ki, artıq dünyada söz sahibinə çevrilən Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Hazırda ölkəmizdə istehsal olunan qazın təxminən 95, neftin isə 80-85 faizi dənizdə çıxarılır. Möhtərəm Prezidentimizin daim diqqət yetirdiyi sahələrdən biri də dəniz nəqliyyatı sahəsi, Azərbaycan üzərindən tranzit daşımaların artırılması məsələsidir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatımızın neft və qaz faktorundan asılılığının aradan qaldırılması istiqamətində çox böyük işlər görülür. Bakı Beynəlxalq Dəniz Ticaret Limanının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi, Bakı Gəmiçiyarılma Zavodunun inşası tranzit daşımala-

müasir gəmiçilik şirkəti yaratmaqla qarşımızda qoyulan vəzifələrin öhdəsində gəlmək olar.

R. Vəliyev xüsusi ilə vurguladı ki, gəmiçiliyin taleyinin təkcə rəhbərlikdən asılı olduğunu düşünmək doğru deyil. Məqsədimiz, məramımız birləşdirə, bir vaxtlar iftixar hissi keçirəcəyimiz gəmiçilik şirkəti yaratmaq istəyirik, bu istəyimizin gerçəkləşməsi üçün bütün zəruri tədbirləri həyata keçirməliyik. İstəniləm məsələnin açıq və şəffaf müzakirəsinə hazır olduğunu diqqətə çatdırıran R. Vəliyev Həmkarlar İttifaqı Komitəsi ilə konstruktiv əməkdaşlıqlan yalnız məmnun olacağını bildirdi.

Həmkarlar İttifaqı isə təkcə tələb etməklə işini bitmiş hesab etməməli, yeri gələndə gəmiçiliyin işini yaxşılaşdırmaq üçün təkliflərini verməlidir. Axi işçilərin mənafeyinin qorunmasının ən yaxşı yolu onların çalışdıqları müəssisəsinin gəlirlə işləyə bilməsidir. Başqa cür mümkün de-



rın artırılmasına təkan verəcək mühüm iri layihələrdəndir. Başqa sözə, gəmiçilik gələcəkdə ölkə iqtisadiyyatında mühüm rol oynayacaqdır.

Bu deməkdir ki, qarşımızda qoyulan mühüm və şərəfli vəzifənin məsuliyyətini, köhnə qayda ilə işləməyin qeyri-mümkünlüyü kollektivin hər bir üzvü dərindən dərk etməlidir. Dünyada sınaqdan çıxmış, özünü sübut etmiş sistemlər var. Yalnız müasir tələblərə cavab verən və ciçəklənən Azərbaycana layiq

yil. Nə qədər yaxşı işləsək, deməli işçilərin güzəranının yaxşılaşdırılması, sosial problemlərinin həlli üçün də daha geniş imkanlara malik olacaq.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri R. Vəliyev çıxışının sonunda yeni seçilmiş Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinə gələcək fəaliyyətində uğurlar arzuladı.

Rasif TAHİROV

ƏYRİ OTURAQ, DÜZ DANİŞAQ

(Əvvəli qəzetinizin ötən saylarında)

Bir xanım tanıyıram. Danışanda adamı dəhşət bürüyür. Danışanda onun zerif cinsin nümayəndələri danışırlar. Kişilərin yalanı daha dəhşətli olur və onların bəziləri yalan uydurmaqda daha mahirdir, daha yaxşı “oynayırlar”. Bəlkə inanmayacaqsınız, nəfisi də yalanla gələn “kişilər” tanıyıram. Bilmirəm, belələrinə kişi demək olarmış?

Deyirlər adama iki qulaq, bir dil çox eşidib, az danışmaq üçün verilib. Arif adamlar az danışırlar, daha doğrusu səhbəti hardan başlayıb və nə vaxt, harda bitirməyi gözlə bilirlər. Fikirlerini yiğəm ifade etməyi xoşlayırlar. Lazımsız səhbətlərə vaxt itirmirlər. Deyərsiz kəlmələri, necə deyərlər onlardan heç kəlbətinlə də almaq mümkün deyil. Az danışırlar, cünki yaxşı bilirlər: “Söz yağış kimidir. Birinci dəfə yağında bərəkət

olur, dördüncü dəfə yağında fəlakət”. Hər şeydə olduğu kimi, burada da həddi-sərhəddi bilirlər. “Bərəkət”dən o yana keçmirlər. Əbdül bəy Şirazının təbirinə deşək: “Söz dirilik suyu olsa da, tekrarı baş ağrısı götürir”.

Adam var, dinlədikcə dinləmek istəyirən. Adam da var ki, rastlaşmasına peşmansan. Çeçenlər yaxşı deyiblər: “Axmaq adamlar onda ağıllı iş görər ki, susar.”

Amma nə edəsən ki, ağıllı iş görmək istəyənlər azdır. Danışmaq xəstəsi olanlara susmağın dəyərini qandırmaq çətindir. Elə bilən adamlar yalnız boş, mənəsiz danışmaq üçün yaranıblar. Danışmağa isə az enerji, qüvvə sərf etmirlər. Görəsən saatlarla səhbət etməyə gücü, enerjini hardan alırlar? Bu “tükənməyən” enerjini xeyirxah, nəcib, ağıllı işlərə sərf etmək olmazmış?

Belə “hərzə-hərzə” danışlardan birini də mən tanıyıram. Boy-buxunda lap Koroğlunu üstələyər. Üç adamın işini görə bilən

bu vücut yiyəsinin, di gəl ki, ancaq ağızı yaxşı işləyir. Bütün günü çənəsinin altına salmağa adam axtarır. Vay onunla rastlaşanın halına. Abırı adam olsa, vəziyyəti lap müşkülə dönür. Nə sözünü kəsə, nə səhbətin onunçun maraqsız və əhəmiyyətsiz olduğunu anladı, nə də çıxıb gedə bilir. Yenə danışdıqlarının zərrəcə mənəsi olsa, dərd yarıdır. Adətən, çox danışanların əksəriyyəti az bilənlər olur. L. Feyxtvangerin sözüdür: “İnsana danışmağı öyrənmək üçün iki il, danışmamağı öyrənməyə isə altmış il lazımdır”.

Orda-burda ucundan-qulağın danışdıklarının üstünə özləri boyda əhəmiyyətsiz əlavələrini də etməklə başlayırlar üzrə bulandırmağa. Başqalarını deyə bilmərəm, mənim üçün çorəçilərə quşaq asmaqdan üzüntülü, əzablı heç nə yoxdur. Belələrinə isə hər yerdə-yolda, işdə, toyda, bazar-dükənda... rast gəlmək mümkündür. Başqa sözlə, onlardan qaçmaq da bir problemdir.

Bu günlərdə belə dil pəhləvanlarından biri avtobusda məni haqladı. Görən kimi də başladı, nə başladı.

- Köhne yerindəsən?

Onunla danışmağa həvəsim olmadığı üçün başımla “hə” dedim.

- Mən bir ildə üç yer dəyişmişəm. Bir babat iş tapa bilmirəm də... Filan yerdə tamışın yoxdur?

Bu dəfə “yox” dedim.

Danışmaq üçün ona mövzu verməmək istəyim baş tutmadı. Keçdi xarici “xəbərlərə”.

- Filan şəhəri də sel apardı da...

Özümü eşitməməzliyə vurdum.

- Bizdə elə yağış yağısa bütün Baki su altında qalar...

- ... Hirsələndiyimi görüb mövzunu dəyişir:

- Axşam futbola baxdın?

Məndən səs çıxmadığını görüb özü də cavab verir:

- Yəqin azərkeş deyilsən də...

(Davamı 4-cü səhifədə)



(Əvvəli qəzetiimizin ötən sayalarında)

GƏMİÇİLİK NƏCƏ YARANMISDIR

Gəmiçilikdə xəritələrdən də istifadə edilir. Dəniz xəritələrini ilk tərtib edənlərdən biri ərəblər olmuşdur. Hələ orta əsrlərin əvvəllerində İspaniyanın Kordova şəhərindən olan əl-İdrisi (1100-1166) o zaman "müsəlman aləminə məlum olan dünyanın təsviri"ni vermişdir.

Dənizçilərə düzgün istiqamət göstərən obyektlərdən biri mayaklardır. Hələ qədim dəniz yollarında, sahillərdə, yüksək təpələrde, adalarda gecələr dənizçilərə yol göstəren tonqal və ya qəndil yandırırdılar.

Dünyanın ən qədim və gözəl mayaklarından biri İsgəndəriyyə



yaxınlığında Faros adasında bizim eradan əvvəl III əsrə tikilmişdir. Onun memarı Knidli Sostrat olmuşdur. Mayakın inşası bizim eradan əvvəl 280-ci ildə qurtarmışdır. Onun 120 metrlik qülləsinin birinci mərtəbəsinin tərəfləri şimal, cənub, qərb və şərq tərəflərə yönəlmüş və təqribən 30,5 metrlik uzunluğu olan divarlardan ibarət olmuşdur. İkinci mərtəbəsi tərəfləri əsas küləklərin istiqamətlərinə yönəldilmiş səkkizbucaqlı prizmatik hissədən ibarət olmuş, üçüncü mərtəbə, yəni qüllənin fə-

nər hissəsi dairevi şəkildə olmuşdur. Üçüncü mərtəbədəki gümbəzin üstündə dəniz Allahi Poseydonun 7 metrlik bürünç heykəli ucalmışdır. Mayakın inşası üçün iri əhəng tava daşları, mərmər və qranitdən istifadə edilmişdir. Mayakın fenər hissəsində yandırılan tonqal üçün (ışığı saçmaq üçün) yanacaq materiallarını qüllənin içərisindən keçən geniş vintvari piləkənlərle, yüklənmiş eşşəklər vəsi-təsi ilə qaldırırdılar.

Bu əzəmətli tikinti gəmilərə yol göstərməklə bərabər, həmçinin müşahidə və müdafiə yeri, memarlıq abidəsi və dünyanın yeddi möcüzəsindən biri olmuşdur.

Avropada diqqətəlayiq mayaklar olmuşdur. Ən məşhurları 1299-cu ildə Hamburg yaxınlığında tikilmiş Neyvark və 1610-cu ildə Jironda çayının mənsəbində işə salınmış Korduan mayaklarıdır.

Cəmiyyətin iqtisadi həyatında ölkənin daxili gəmiçiliyinin inkişafına yararlı çayların həmişə böyük rolu olmuşdur. Hələ qədim zamanından çaylardan ticarət əlaqələri üçün istifadə edirdilər. Məsələn, qədim finlərin ov zamanı əldə etdikləri xəz İrana, Ərəb ölkələrinə, Bizans çaylar vasitəsilə aparılırdı. Normanlar Volqa çayı və Xəzər dənizi ilə İrana qədər gedib çıxmışdır.


"Arthastra" risaləsində deyilir: "Əgər qarşına quru yol ilə su yolundan birini seçmək məsələsi çıxarsa, su yolunu seç. Su yolları az xərc aparır, az əmək tələb edir".



Hələ qədimdən bir sıra ölkələrdə gəmiçiliyi inkişaf etdirmək üçün kanallar tikmişlər.

İnsanlar oturaq həyata keçəndən sonra əkinçilik inkişaf etməyə başlayır. Əkinçilik isə kiçik suvarma kanallarının yaradılmasına səbəb olmuşdur.

İlk kanalların yaranması tarixi qədim dövrlərdən başlanır. Aralıq dənizi ilə Qırmızı dənizi



birləşdirən Süveyş kanalının tarixi maraqlıdır. Kanalın tikilməsi fikri bizim eradan əvvəl, XIV əsrə meydana çıxmışdır. Praktiki olaraq belə kanal ilk dəfə İran şahı I Daranın zamanında

qazılmışdır. O, Misir hökmərlərindən Ptolomey Filadelfin (bizim eradan əvvəl 282-246-ci ilər) zamanında bərpa edilmişdir. Dörd əsr keçəndən sonra kanal öz gəmiçilik xüsusiyyətlərini itirir və yalnız 640-ci ildə xəlifə Ömer tərəfindən bərpa olunur. Təqribən 760-ci ildə kanal doldurulur.

Qədim kanallardan biri Çində bizim eradan əvvəl VI əsrə qazılmış Xuan-xə və Yantszi çayları ni birləşdirən və uzunluğu min kilometr olan "Böyük kanal" olmuşdur. X əsrin əvvəlində Bağdad Venetsiyani xatırladır. Şəhərin bir çox kanallarında 30 minə yaxın qayıq olmuşdur. Bu qayıqlarla sərnişin və yük daşımışlar.

XVII-XVIII əsrlərdə Avro-pada xeyli kanal çəkilmişdir. Fransanın Briar (1609-cu il), Sena-Luara (1641-ci il), Atlantik okeanını Aralıq dənizi ilə birləşdirən Langedok (1679-cu il), Baltik və Şimal dənizlərini birləşdirən Kıl (1890-ci il) kanalları gəmiçilik üçün açılmışdır.

Rusiyannın əri və dərin çayları gəmiçilik üçün həmişə əlverişli olmuşdur. 1913-cü ildə Rusiyada su yollarının ümumi uzunluğu 64,6 min kilometr olmuşdur. Bunun 1700 kilometri kanalların payına düşdü. Rusiyada ilk kanallardan biri 1866-ci ildə açılmışdır.

Atlantik və Sakit okeanları birləşdirən Panama kanalı (uzunluğu 81 km.) 1917-ci il avqustun 15-də açılmışdır.

(Ardı var)

ƏYRİ OTURAQ, DÜZ DANIŞAQ

(Əvvəli 3-cü səhifədə)

Səbrim daralır. Gah saatə, gah pəncərədən çölə baxıram. Mənzil bəşmə hələ xeyli var. Yaxamı onun əlindən qurtarmağın çərəsini növbəti dayanacaqdə düşməkdə gördüm.

-A...aDüşürsən? Mən...

Sonrasını eşitmədim. Avtobusdan düşəndə elə bil ciyimdən dağ boyda yüksək götürüldü.

Əsəbləşməyimə haqq qazandırıram. Amma böyük Çin filosofu Vay-Lu Xoyun bir sözü var: "Avara adam sizi əsəbləşdirmir, deməli siz özünüz də ona oxşayırsınız."

Adam var fikirləşib, sonra danışır. Adam var, danışır, sonra fikirləşir ki, görəsən ne dedi, necə dedi, hansı şəhərvə yol verdi. Adam da var ki, ancaq danışır. Fikirləşmək heç ağlına da gəlmir. Qaldı nədən danışmağına, susmağı bacarmayanlar, ən azı pis danışırlar...

Ulu tanrı bizi belələrindən qorunsun.

Söz var, oddan da betər yandırır. "Filankəsin sözü mənə od qoysu," "Məni od götürdü" kəlmələrini yəqin siz də az eşitməmisiniz. Söz də var ki, odun, alovun üstüne tökülen suya bənzəyir. Bütün mühərribələr, münaqışələr, dava-qırğınlar sözə başlayır. Dinciliyə, əmin-amanlığa, sülhə də sözə nail olurlar. Deməli, mənəvi cəhətdən zəngin adamların dilində söz qurandır, yaradandır, barışdırındır. Sözlə ev yixmaq da olar, tikmək də. Ona görə söz deməyə heç vaxt tələsməyin. Ə. Caminin gözəl bir kəlamı var: "Demədiyimi hər vaxt deyə bileyəm, lakin dediyimi dana bilmərəm". Sonrakı peşmanlığın fayda vermədiyini məndən yaxşı bilirsınız. Ele isə gözəl danışın. Bu dünyani xilas etsə,

bəlkə gözəllik, gözəl danışaq, gözəl arzular, gözəl sözlər xilas edə. Yanlışram?

Bir dostum var. Deyir ki, biş yeri təzə-təzə tərləyəndə - otuz il əvvəl sözə bir gözəlin qəlbini ovlayıb, bu gün də onun bir sözünü iki eləmir. Deməli söz, əsindən məhəbbətdir.

Ömür yoluq qoşa addimlayan xoşbəxtlər təniyirəm ki, könülli ittifaq-a girərkən bir-birilərinə sədaqətlə olacaqlarına söz veriblər. On illərdir sözlərinə sadıqdırlar. Deməli söz, sədaqətdir, etibardır, vəfadır.

Adam təniyirəm ki, heç vaxt and içməz. Amma söz verdi, mütləq yerinə yetirəcək. Belələri üçün söz anda bərabərdir.

Əvvəller işbirliyi quran kişilər dediklərini kağız üzərində rəsmiləşdirməzdilər. Onların imzası, möhürü, müqaviləsi söz idi. Dillərindən çıxan söz.

Sözün qüdretinə inanın. Sözün qüdreti böyükdür və bəlkə də nəhayətsizdir. Söz insanı çox yüksəkliliklərə qaldıra, söz insanı zirvələrdən endire də bilər. Hər şey insanın sözə münasibətindən, sözə necə yanaşmasından asılıdır. Haqq sözə arxa çeviri, sözünü dananı ən əvvəl söz bağışlamır. Vəzifəsindən, peşəsindən, var-dövlətindən, asılı olmayaraq belələri cəmiyyətdə hörmət, nüfuz yiyəsi olmurlar. Hətta doğmaları belələrinə ciddi yanaşmır, yalanlarına göz yumsalar da, mənənə əzab çəkirlər.

Sözün qeyri-adi gücüne inanın. Söze müqəddəs baxın. Səcdəsində durmağı bacaranı söz özü yüksəkliliklərə qaldırır...

Rasif TAHİROV



2014-cü ilin mart ayı ərzində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 386 min 284 ton Azərbaycan nefti nəql olunub.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il aprel ayının 1-nə



BTC İLƏ 2,3 MİLYON AZƏRBAYCAN NEFTİ NƏQL OLUNUB

qədər BTC-yə 242 milyon 145 min 657 ton neft vurulub. Bundan başqa, cari ilin mart ayında BTC kəməri ilə 282 min 370 ton Türkmenistən nefti, 382 min 540 ton

Qazaxıstan nefti nəql olunub.

Mart ayı ərzində Ceyhan limanından dünya bazarlarına 2 milyon 399 min 925 ton Azərbaycan nefti çıxarılib. Bunun 1 milyon 702 min 356 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondu nefti təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il aprelin 1-nə qədər Ceyhan limanından 240 milyon 5 min 413 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Əvvəlcə xilas edilmiş və meyitləri tapılmış dənizçilərin hansi ölkədən olduqları bilinməyib. Lakin rəsmi Seul dənizçilərin Şimali Koreyadan olduqlarını bildikdən sonra onları vətənlərinə göndərib.

Qeyd edək ki, Şimali Koreya ilə Cənubi Koreya arasında texniki mühərribə davam edir. 1950-1953-cü illərdəki Koreya mühərribəsindən sonra tərəflər arasında sülh müqaviləsi yox, atoşkəs rejimi elan edilib.

Q. QASIMOV.

Üç dənizçini xilas ediblər


Cənubi Koreyanın Sahil Mühafizə Xidmətinin əməkdaşları Koreya Xalq Demokratik Respublikasının (KXDR) üç dənizçisini xilas ediblər.

"Associated Press" in verdiyini məlumatə görə, xilas edicilər daha iki dənizçinin meyitini tapıblar. Lakin on bir dənizçinin və üç dənizçisinin taleyi məlumat deyil.

Hədise Cənubi Koreyanın Yosu liman şəhərindən 130 kilometr cənubda beynəlxalq sularda baş verib.

Monqolustan bayraqı altında üzən üç dənizçi gəmisi həyəcanlı signalı verib. 4300 ton yüklə gəmi Şimali Koreyanın Çonçin liman şəhərindən Çinə gedirmiş.

İtkin düşmüş dənizçilərin axtarışına Cənubi Koreya hökuməti 13 gəmi və 6 avia-texnika ayırmışdı. Xilasetmə əməliyyatları olduqca çətin hava şəraitində aparılıb. Mehz pis hava şəraitində güclü külək və qasırğa bədbəxt hədisənin baş verməsinə səbəb olub.



SABİT ORUCOV

ləri üzrə rəis müavini və "Azərneft"də baş mühəndis işləmişdir.

Keçmiş sovetlər ölkəsinin neft və qaz sənayesinin inkişafında məsilsiz xidmətləri olan S. Orucov 1946-1947-ci illərdə SSRİ Neft Sənayesi Nazirliyində şöbə müdürü, 1947-1949-cu illərdə "Krasnodarneft" birliyində rəisin birinci müavini-baş mühəndis, 1949-1953 və 1955-1957-ci illərdə SSRİ neft sənayesi nazirinin müavini, 1957-1959-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri, Nazirlər Soveti sədrinin

sək həvəs və əzmkarlıqla çalışmışdır. Həmin illərdə Azərbaycan mütəxəssislərinin, qazmaçıların neft yataqlarının işlənməsi, neftçixarma və neft-kimya sənayesi sahəsində rəqibi olmamışdır. Abşeron yarımadası, Xəzər akvatoriyası və Kür düzənlilikdə əksər yeni neft və qaz yataqlarının kəşfiyyatı və sənaye miqyasında mənimşənilməsi bilavasitə Sabit Orucovun adı ilə bağlıdır. 1949-cu il noyabrın 7-də Neft Daşlarında qazmadan alınan 1nömrəli kəşfiyyat quyuşusu neft fontanı vurdu. Həmin



САБИТ АТАЕВИЧ
ОРУДЖЕВ

ВЫДАЮЩИЙСЯ ОРГАНИЗАТОР
НЕФТЬНОЙ И ГАЗОВОЙ ПРОМЫШЛЕННОСТИ
ГЕРОЙ СОЦИАЛИСТИЧЕСКОГО ТРУДА
ЖИЛ В ЭТОМ ДОМЕ С 1974 ПО 1981 ГОД

tehsalat və rəhbər kadrları kimi idarəetmə fəaliyyəti hərtərəfli olmuşdur. Müvəffəqiyyətlərinin bir səbəbi də başçılıq etdiyi hər məssisədə bacarıqlı və fədakar insanları öz ətrafında toplaya bilməsində idi.

SSRİ qaz sənayesi naziri olduğu dövrlərdə (1972-1981-ci illər) böyük təşkilatlılıq qabiliyyəti həmmi heyran qoymuşdu. Qərbi Sibirin Tumen və Şərqi Sibirin Krasnoyarsk vilayətlərinin, Uzaq Şərqi, Türkmenistanın, Özbəkistanın, Qazaxıstanın, Ukraynanın, Komi MR-nin Ural-Volqa-trafi neft-qaz zonasının, Başqırdıstanın, Krasnodar, Stavropol və Həştərxan vilayətlərinin, Şimali Qafqazın neft-qaz yataqlarının kəşfiyyatı və sənaye miqyaslı mənimşənilməsində onun məsilsiz xidmətləri olmuşdur. Qərbi Sibirin qaz kompleksinin formalşamasında və intensiv inkişafında mühüm rol oynamışdır.

Xalq təsərrüfatında qazdan səmərli istifadə problemlərinin qısa müddətə həllinə, qaz sənayesi iqtisadiyyatının daha da inkişaf etdirilməsinə nail ola bilmüşdür. İlk dəfə ölkənin qaz hasilatı o vaxt üçün rekord rəqəmə - 800 milyard kubmetrə çatdırılmışdı.

Sabit Orucov çoxsaylı elmi işlərin və ixtiraların müəllifi, texni-



müavini, 1959-1962-ci illərdə Azərbaycan Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetindəki nümayəndəsi olmuş, 1962-1965-ci illərdə SSRİ Dövlət Plan Komitəsində neft və qaz sənayesi bölməsinə rəhbərlik etmiş, 1965-1972-ci illərdə SSRİ neft sənayesi nazirinin birinci müavini, 1972-1981-ci illərdə SSRİ qaz sənayesi naziri olmuşdur.

Fədakarlığı ilə seçilən S. Orucov Xəzər dəniz neft yataqlarında, xüsusilə də Neft Daşlarında yüksələn qazma iş-

yerdə diqqəti cəlb edən xatire lövhəsinin üzərində "Dəniz neft yatağının ilk kəşfiyyatçısı, efsanəvi dəniz şəhəri və mədeninin əsasını qoyan Sabit Ataeviç Orucov burada yaşayıb və işləmişdir" sözləri yazılmışdır.

Sabit Orucov bacarıqlı dövlət xadimi olmaqla yanaşı, neft-qaz sənayesinin mahir təşkilatçısı, neft-qaz yataqlarının kəşfiyyatı və və işlənməsi sahəsində görkəmli alim kimi də həmişəlik yaddaşlara həkk olunmuşdur. Onun elmi, is-

ERMƏNİLƏRİ İFŞA EDƏN SƏNƏD

yazıçı: "Rusiya Osmanlı dövləti içərisində erməni olaylarını kənardan izləməklə kifayətlənir, Ingilterədən fərqli olaraq odun üstünə köpükle getmirdi. Ancaq Almaniyadan Osmanlı dövlətinin də Rusiyaya qarşı məharibə elan etməsi imperatorumuzun osmanlılara qarşı iliq münasibətini dəyişdi. Məhz bundan sonra erməni dəstələrindən yerli xalqa qarşı istifadə qərarı qəbul edildi. Baxmayaraq ki, Osmanlı dövləti Rusiya üçün potensial rəqib olmaq gücünü itirmişdi."

Raporpta daha sonra deyilir: "Ermənildən istifadə etdilər. Bu işdə ermənilərə yardım edən, onlara və verib, osmanlıların üstüne qaldırılan Avropa diplomatiyasıdır. Bunun üçün erməni diasporundan da yetərinə istifadə olundu. Onların vasitəsilə erməni dəstələri qızışdırılaraq türklərə qarşı üsyana təhrik edildilər."

"Fəda etdilər". Raporpta ayrıca yer alan bu başlıq da rus generalına aiddir. Volxovitinov yazır ki, erməni liderləri "Müstəqil Ermənistən" xülyasına uyaraq erməni xalqını Avropa diplomatiyası üçün fəda etdilər. Qızışdırılmış erməni silahlı dəstələri avropalıların diktəsilə üsyana qalxaraq bölgədə yaşayışın soydaşlarını Osmanlı hökumətinə qarşı təşviq edir, onları yerli müsəlman xalqlara qarşı hər cür təcavüze hazırlayırdılar."

"Hər kəsə qarşı terror". Rus generalı yazır ki, erməni təşkilatları öz möqsədlərinə çatmaq üçün bu yolu seçmişdilər. Onlar öz fikirlərinə qarşı çıxan soydaşlarına qarşı da terror həyata keçirirdilər: "Er-

ka elmləri doktoru, professor, Elmlər Akademiyasının müxbir üzvü olmuşdur. Dəfələrlə Ümumdünya konqreslərində məruzələr etmiş, beynəlxalq neft -qaz konqreslərinin vitse-prezidenti seçilmişdir.

O, dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetinə deputat seçilmişdir. Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı və iki dəfə SSRİ Dövlət Müqəddəsəti laureatı, Azərbaycan SSR əməkdar elm xadimi və texnika xadimi adalarına layiq görülmüşdür. İki dəfə Lenin, "Oktyabr İnqilabı", dörd dəfə "Qırmızı Əmək Bayrağı" ordeni və medallarla təltif olunmuşdur. Nadim şəhərinin görkəmli yerində heykəli ucaldılmış, "Urenqoy neft-qazçıxarma" İstehsalat Birliyinə və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin Xəzər Dəniz Neft Donanmasının gəmilərində birinə neft-qaz sənayesinin mahir istehsalat təşkilatçısı və rəhbəri Sabit Orucovun adı verilmişdir. Bakı şəhərinin küçələrindən biri və Özbəkistanın Xərəzm vilayətinin Xivə şəhərindəki orta məktəb onun adını daşıyır. Moskvada yaşadığı evin fasadında qranit və tuncun kompazisiyasından ibarət xatır lövhəsi vurulmuşdur.

Gözel insan Sabit Orucov 1981-ci ildə Moskvada vəfat etmiş və Novodeviçye qəbiristanlığında dəfn olunmuşdur. Xalqımızın fədakar oğlu onu tanıyanların, neft-qaz sahəsində çalışanların xatirəsində daim yaşayacaqdır. Çünkü belə dahlər heç vaxt unudulmurlar.

"DƏNİZ"

İMƏCİLİKDƏ BİZ DƏ HƏVƏSLƏ İŞTİRAK ETDİK



Təbiəti sevmək, yaşıllıqları qorumaq hər kəsin borcudur. Dənizçiliyin sirlərinə yiyələndiyimiz Azərbaycan Dövlət Dəniz Akademiyasında da təbiətə sevgi ilə yanaşanlar az deyil.

Təhsil ocağımız Səbail rayonu ərazisində yerləşir. Şəhərin mərkəzi rayonunda ekoloji tarzlığın bərpası, yaşıllıqların artırılması inşaatında həyata keçirilən tədbirlər bizim də ürəyimizdən xəbər verir və belə tədbirlərdən kənarada qalmamağa çalışırıq. Bu yaxınlarda keçirilən iməcilikdə də həvəslə iştirak etdik. Qrup yoldaşlarımız Elmin Qafarov, Elvin Qasimov, Bəhlul Musayev və başqaları şəhərin cənub-qərb girişində yeni yaşıllıqların salınmasına öz töhfələri ni verdilər. Əkdiyimiz hər ağaç isə təkcə göz oxşamayacaq, həm də insanların sağlamlığına xidmət edəcək. Bundan gözəl iş olarmı?!

Səbail rayonunda iməciliklər yolu ilə ərazilərin yaşıllaşdırılması və abadlaşdırılması işləri bütün il boyu davam edəcək. Deməli, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri de hələ çox belə xeyirxah, nəcib işlərin şahidi və fəal iştirakçısı olacaqlar.

Etibar AĞAYEV,
Azərbaycan Dövlət Dəniz Akademiyası
192 A2 qrupun tələbəsi

hərin cənub-qərb girişində yeni yaşıllıqların salınmasına öz töhfələri ni verdilər. Əkdiyimiz hər ağaç isə təkcə göz oxşamayacaq, həm də insanların sağlamlığına xidmət edəcək. Bundan gözəl iş olarmı?!

Səbail rayonunda iməciliklər yolu ilə ərazilərin yaşıllaşdırılması və abadlaşdırılması işləri bütün il boyu davam edəcək. Deməli, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri de hələ çox belə xeyirxah, nəcib işlərin şahidi və fəal iştirakçısı olacaqlar.

Etibar AĞAYEV,
Azərbaycan Dövlət Dəniz Akademiyası
192 A2 qrupun tələbəsi

hərin cənub-qərb girişində yeni yaşıllıqların salınmasına öz töhfələri ni verdilər. Əkdiyimiz hər ağaç isə təkcə göz oxşamayacaq, həm də insanların sağlamlığına xidmət edəcək. Bundan gözəl iş olarmı?!

Səbail rayonunda iməciliklər yolu ilə ərazilərin yaşıllaşdırılması və abadlaşdırılması işləri bütün il boyu davam edəcək. Deməli, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri de hələ çox belə xeyirxah, nəcib işlərin şahidi və fəal iştirakçısı olacaqlar.

Etibar AĞAYEV,
Azərbaycan Dövlət Dəniz Akademiyası
192 A2 qrupun tələbəsi

Bizim yubilyar**MƏNALI ÖMÜR**

Bu günlərdə Azərbaycan Dövlət Dəniz Akademiyasının tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Əsədullah Süleymanovun 50 yaşı tamam olur.

Kim bilir, bəlkə də doğulub, boy-a-başa çatdığı Qəbələ rayonu Sileyli kəndinin gözəlliyi onda insanlara qarşı məhəbbət, etibar, xoş rəftar və davranış gözəlliyi formasıdır.

Əsədullah qonşu Məlikli kənd orta məktəbində oxuyanda da, Bakı Dəniz Yolları Məktəbində dənizçi peşəsinin sirlərinə yiyələnəndə də, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda təhsilini davam etdirəndə də, gəmiçilikdə müxtəlif sahələrdə çalışanda da zəhmətkeşliyi, səbr və təmkinliyi ilə seçilir.

Tərbiyəcisinin tərbiyə olunandan daha çox məsuliyyət daşıdığını dərindən dərk edən Əsədullah müəllim sadə, səmimi, səxavətli və təmkinli, bir sözə, bütöv bir şəxsiyyət olan Mahmud kışının, el ağ-birçəyi Asiya ananın ocağında qazandığı insani keyfiyyətlərini da-ha da zənginləşdirməklə, yetkin bir şəxsiyyətə çevrilib. Hamının xeyrinə-şərinə yarayıb, el-oba içində həmişə yeri görünüb.

Hər şeydən əvvəl, düşünmək, özünü dərk etmək, həyat təcrübəsi toplaya bilmək və onlara istinad edərək öz gələcəyini nizamlamaq, özü üçün mənəvi sərvətlər sistemi yaratmaq qabiliyyəti onu 50 illik kamil bir ömrə zirvesinə çatdırır.

Yubilyarımızı çıxdan tanıyıram. Onunla müxtəlif mövzuda səhəbətlərimiz məndə belə bir fikir formalasdırıb ki, Əsədullah kimi insanlar xalqının kamil, bəxtiyar övladlarıdır. Çünkü onun sahibi olduğu ən yüksək varlıq insaniyyətlidir. Dahi rus yazarı L.N. Tolstoyun sözün qüdreti barədə belə bir deyimi var: "Söz böyük şeydir. Ona görə böyükdür ki, sözə insanları birləşdirmək də olar, ayırmak da, sözə məhəbbət də qazanmaq olar, ədavət də..." Bu baxımdan Əsədullah müəllim söz ustaşıdır. O, söz xəzinəsi, nitqi və danışq mədəniyyəti ilə çıxlardan seçilir. Fikirlərində xeyr-xahlığa çağırışı hiss etmək çətin deyil.

Əsədullah Süleymanov bu gün şərəfli bir peşə sahibidir. Rəftərində, ədəb-ərkanında, oturuşunda-duruşunda gözəl bir müəllim qırır və siması cəmləşib. Doğru deyirlər ki, müəllim istər hərəkətlərdə, istərsə də biliyində nümunə, örnək olmalıdır. Onların hər ikisi Əsədullah müəllimdə vəhdət təşkil edir.

1994-cü ildə Bakı Dəniz Yolları Məktəbində müəllimlik fəaliyyətinə başlayan Əsədullah Süleymanov az sonra şöbə müdirinin müavini vəzifəsinə təyin edilir.

Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında ali dənizçilik təhsili verən Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldıqdan sonra bir müddət II şöbənin rəisi, Tədris şöbəsinin rəisi vəzifələrində çalışıdı. 2005-ci ildən ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektordur.

Əlbəttə, Əsədullah müəllim təkcə tədris və tərbiyə sahəsində təşkilati işlərlə kifayətlənmir. O, elmi-tədqiqatla da əsaslı şəkildə məşğuldur. 16 elmi məqalənin, 2 dərslik və dərs vəsaitinin müəllifidir. O, bütün bunlarla yanaşı, Xəzər dənizinin Azərbaycan dövlətçiliyi üçün siyasi və iqtisadi nöqtəyi-nəzərdən nə qədər strateji əhəmiyyət kəsb etdiyini dərindən başa düşür. Və Xəzər dənizinin Xəzəryani dövlətlər tərəfindən milli sektorlara bölüşdürülməsi onu ciddi düşündürür. Odur ki, Əsədullah müəllim "Xəzərin milli sektorlara bölünmə prinsiplərində regional təhlükəsizlik problemi" adlı dissertasiya üzərində işləməyi özünə bir vətəndaşlıq borcu bilir və bu mövzuda dissertasiya işini uğurla başa çatdırır, ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Siyasi elmlər üzrə fəlsəfə doktoru adı verilir.

Bütün bunlarla yanaşı, Əsədullah müəllim Azərbaycan Dövlət Dəniz Akademiyasında yüksək ixtisaslı dənizçi mütəxəssislərin hazırlanmasında səmərəli fəaliyyətinə görə Fəxri ferman və "Dəniz Donanmasının Fəxri işçisi" döş nişanı ilə təltif olunmuşdur.

Əsədullah müəllim həm də gözəl ailə başçısıdır. Keçidiyi mənalı həyat yolunda qazandığı bütün uğurlarında heç şübhəsiz ki, ömür-gün yoldaşı Kənlül xanımın da əvəzsiz zəhmət payı var. Vətənə layiq böyüdükləri övladları ilə- Mahmud və Lalə ilə hər iki haqlı olaraq fəxr edir.

*Ömür əmanətdir, hədiyyə deyil,
Yaşayır bir nəsil, alır bir nəsil.
Vay o kəslərə ki, yaşayır yüz il,
Düşməyir ünvani, izi bir yana.*

Əlli yaş nədir ki?! Böyük türk şairi Nazim Hikmətin belə bir dəyərli sözü var." Ən gözəl günlərimiz yaşanmamış günlərdir." Əsədullah müəllimin də ən gözəl günləri qabaqdadır. Üstəlik görüləsi o qədər şərəfli, nəcib, xeyr-xahlı işlər var ki...

Hamimizin sevimliyi Ə. Süleymanov 50 illik yubileyi münasibətlə ürkədən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti və daha bir əllinin kürəyini yerə vurmağı arzulayırıq.

Ilqar ABDULLAYEV,

ADDA-nın Humanitar fənlər kafedrasının müdürü, dosent

**BELƏ - BELƏ İSLƏR****BELƏLƏRİ İLƏ HARA GEDİRİK?**

İşdən sonra hamı evə tələsir. Avtobusda iynə at-sa, yero düşməz. Başqalarını itələyib, özüne yer eləmək isteyənlərin, bir-birinin ayağını tapdalayanların qaşqabağı yerlə gedir. Avtobusda üzü gülən tokco bir nəfər var: sürücü! Yer olmasa da, harda adam gördü, dərhal saxlayır. Növbəti dayanacağa xeyli qalmış 3 nəfər ol edir. Sürücü sevincək oyləci basır. Sərnişin-lər deyinir:

-Yer yoxdur, niyə saxlayırsan?

Sürücü "mərhəmətni" nümayiş etdirir:

-Onlar da sizin kimi evə tələsirlər.

-Bunun üçün dayanacaq var. Yalnız dayanacaqda saxla.

-Qəribə adamlarınız... Yaxşılıq etmək olmaz?!-deyə sürücü sərnişinləri borclu çıxarmağa da çalışır. Elə bu vaxt telefonu zəng çalır. Sürücü dispətçerlə dənmişir. Lap hüzri düşmüş adam kimi:

-Özüm ölüm deyirəm. Bayaqdan boş gəlirəm. Avtobusda cəmi 3-4 adam var. Belə dərd olar? Heç bilmirəm planı necə verəcəyəm...

Beynimdə bir sual dolaşır: "Belə sürücülərlə biz hara gedirik?"

ÖZ HAVANA OYNA

Həkim xəstəyə deyir:

-Tibb elmi çıxdan, lap çıxdan sübut edib ki, rəqs qan dövrənini, maddələr mübadiləsini yaxşılaşdırır, qan təzyiqini aşağı salır, ürək-damar, nəfəs yolları sistemin işini yaxşılaşdırır. Hətta immuniteti qaldırır...

Xəste:

-Doğrudan? Deyirəm axı, çox yerdə "Oyna görüm, oyna"dır. Demək, xeyri varmış. Görəsən mən hansı havaya oynasam, yaxşı olar?

Həkim bir qədər fikirləşib deyir:

-Konkret deyə bilmərəm. Amma hər halda, çalış öz havan olsun. Başqasının havasına oynamagın düşər-düşməzi olur.

İÇƏNDƏN SONRA "ŞİRƏ DÖNƏNLƏR"

İçki məclislərindən heç xoşum gəlmir. Ona görə yox ki, içən deyiləm. Ona görə ki...

Adətən, iki və ya üçüncü badədən sonra yalanlar, özünütəriflər, shit söhbətlər başlayır və nə başlayır. Dədiklərə inansaq, belə məlum olar ki, bunnardan mərd, iğid, xeyr-xah... yoxdur və nə qədər ki, sağdır-lar (Ömürleri uzun olsun!), deməli hələ bir müddət olmayacaq da. Az qalır deyəm ki, Keçəl Həmzəyə xas eməllerinizdən Koroğlu kimi niyə danışırsınız?! Mə-

XƏZƏR DƏNİZİNİN ADLARI HAQQINDA

(Əvvəli qəzetimizin
19 mart 2014-cü il tarixli sayında)

Marino Sanuto (1306) xəritəsində dəniz Georgi dənizi, Ottensa xəritəsində isə Boqar-Korsun adlandırılır.

Xəzər dənizinin həmçinin Tabasaran (Dərbənd şəhərindən qərbe doğru Rubas çayı hövzəsində yerləşən Tabasaran adından), Salyan (Salyan xanlığına görə), Şirvan (Şirvan xanlığına görə), Deyləm (Deyləm dağlarına görə), Dərbənd (Dərbənd şəhərinə görə) kimi adları vardır. Afanasi Nikitin həmin əsərində Xəzər Dərbənd dənizi, Gilyan (Xəzərin cənub sahilində yer adıdır) dənizi adlan-dırılmışdır. Gilyan dənizinin Gil, Gleveşalan, Gelukan, Jelyş, Jeuşelan, Çelikəlan, Celuks, Keluperar, Qlebaş, Gebeke-la kimi ad variantları da melundur. Türk-lərde Xəzər Ağ dəniz (Ak Daniz), Quz dənizi (oğuz, quz türk qəbilelerinin adından), Quzqun dəniz, Abeskun (Gümüş təpə rayonundakı Abeskun şəhəri adı ilə), Qurğan, Türkmen, Mazandaran (cənub sahildə eyni adlı eyalətə görə), Bakı dənizi adlandırılır. Farslarda (aranlılar) dənizin Şizir, Qurzum, Dorsa kimi kimi adları var.

Saray (Qızıl Orda xanlarının Volqa çayı boyundakı paytaxt şəhəri Saray), Kulzum, Qırımızı, Xorasan (Xorasan vilayətə görə), Bab dənizi, Kemrud, Pehlevi, Yadəllilər dənizi, Avar dənizi, Fars dənizi, Bakuk, Kunçar, Evlurgen, Vrkan, Eret, Torm, Sirsan, Həştərxan, Teylesan kimi adları da olmuşdur. Xəzər dənizinin müasir adı yeni eradan 2000 il qabaq Orta və Cənub-Şərqi Zaqafqaziyada yaşıyan qədim xəzəri qəbilələrinin adı ilə bağlıdır. Qonşu qəbilələr xəzərləri tədricən Xəzər dənizinin cənub-qərb hissəsine doğru sıxışdırılmışlar.

Bütün bunlar göstərir ki, planetimizde heç bir dəniz Xəzər dənizi qədər çoxlu ada malik olmayıbsın. Xəzər dənizinin forması da müxtəlif şəkilde verilmişdir.

Bu xəritə 1367-ci ilde tərtib edilmiş və 1840-ci ilde Fedor Adelung tərəfindən təsvir olunmuşdur. Xəritənin bir surəti Rusiyaya, böyük Hərsoginya Parmskaya göndərilmişdir.

Bu xəritə 1367-ci ilde tərtib edilmiş və 1840-ci ilde Fedor Adelung tərəfindən təsvir olunmuşdur. Xəritənin bir surəti Rusiyaya, böyük Hərsoginya Parmskaya göndərilmişdir.

Xəzər dənizinin qədim xəzəri qəbilələrinin adı ilə bağlıdır. Qonşu qəbilələr xəzərləri tədricən Xəzər dənizinin cənub-qərb hissəsine doğru sıxışdırılmışlar.

Bütün bunlar göstərir ki, planetimizde heç bir dəniz Xəzər dənizi qədər çoxlu ada malik olmayıbsın. Xəzər dənizinin forması da müxtəlif şəkilde verilmişdir.

Əlbəttə, o dövrde gəmilərin, astronomik müşahidə texnikasının və həmçinin dərinlik ölçme üsulunun qeyri-təkmil olması (bunlar Petrov epoxasından başlayaraq)

tekmilləşdirilmişdir) uzun müddət Xəzər dənizi sahillərinin nece yerləşməsi haqqında düzgün məlumat əldə etməye imkan vermemişdir. Bunun nəticəsidir ki, Xəzər dənizinin Petrov epoxasına qəder tərtib edilmiş bütün xəritələrində onun forma və ölçüləri həddindən çox təhrif olunmuş şəkildədir.

Məsələn, Isgəndəriyyədə yaşamış yunan riyaziyyatçı, astronom və coğrafiyası Klavdiya Ptolomeyin xəritəsində (yenə eranın 90-118-ci illeri) Xəzər dənizi qərbən şərqi doğru dərtləşmiş və dairəvi formada təsvir edilmişdir. Bratos-fenin xəritəsində Xəzər dənizi Şimaldan cənuba doğru dərtləşmiş halda göstərilər.

də, quruluşu həqiqətdən uzaqdır. Böyük Marino-Sanotonun (1306) xəritəsində də Xəzər dənizi xeyli təhrif olunmuşdur.

Məşhur ərebşünas V. Bartold yazmışdır: "Xəzər dənizinin nisbətən düzgün təsviri Dominiko və Francesko Pitsiqano qardaşlarının xəritəsində verilmişdir. Bu xəritə 1367-ci ilde tərtib edilmiş və 1840-ci ilde Fedor Adelung tərəfindən təsvir olunmuşdur. Xəzər dənizinin təsviri müəyyən qədər düzgün verilməmişdir. Xəzər dənizinin təsviri 1633-cü ilde Hollandiya xəritəşünası İssak Massa tərəfindən tərtib olunmuş xəritədə de həqiqətə uyğun gəlmir.

1633-cü ilde alman hersoqluğu Slezvin-Qolşteyndən Moskva çarına göndərilen səfirlərin katibi Adam Olearinin xəritəsində Xəzər dənizi kvadrat şəklində təsvir olunmuşdur. A. Oleari 1636-ci ilde Azərbaycanı gəzmışdır. "Moskvaya və Moskvadan İranə və geriye səyahətin təsviri" əsərində yazırı: "Bakı ətrafında və Barmax (Beşbarmədağları) yaxınlığında daimi quylardan çox böyük miqdarda, xüsusi yağ çıxarılıb dəri tuluqlarda satılmaq üçün aparılır. Martin 2-də bu dağlardan enib dənizə yaxın gəldik və neft quyları gördük".

(Ardı var)
M. MİRZƏYEV

ni məclisə dəvət edən xətrinə birtəhər düzürəm. O məclisden sonra uzun müddət qulağım səsədə olur ki, bəlkə dedikləri kişilikdən bir əsər - əlamət eşim. Eşitmirəm. Növbəti məclisdə də ikinci və ya üçüncü badədən sonra "şirə-pələngə" dənənlərin goplari başlayır... Az qalır deyəm ki... Onların isə sağlamıqları və deməli goplari davam edir.

KÜSƏNLƏRİM ÇOXALIR

Tanıyanlar bilirlər. Həsəddən, paxılıqdan, kin-dən... uzaq adamam. Heç kəsin heç nəyində gözüm olmasa da küsənlərim çoxalır. Birinin dediyini demir, küsür. Birinə "Bacardığın işdən yapış" söyləyir, qaşqabağı yer süpürür. "Səndən jurnalist çıxmaz, özünə başqa peşə tap" deyə məsləhət etdiyim adamın çıxma mənacığımı

Rusca-İngiliscə-Azərbaycanca dənizçilik terminlərinin izahlı lüğəti

(Əvvəli ötən nömrələrimizdə)

Андеррайтер

A

Anderrayer

UNDERWRITER

В страховании юридическое лицо, представляющее страховую компанию и принимающее на страхование (перестрахование) риск в пределах суммы, подтверждаемых его подписью. Андеррайтер отвечает за формирование страхового (перестраховочного) портфеля.

Арбитраж

ARBITRATION

Способ разрешения имущественных споров, осуществляемый не судебными органами, а арбитрами в порядке, предусмотренному соглашением сторон или установленном законом. В соглашениях и чартерах в международном морском судоходстве предусматривается арбитражное разрешение споров по вопросам, по которым стороны не пришли к взаимному соглашению и указываются места проведения арбитражного разрешения споров.

Первый вариант - любой спор, возникающий по условиям настоящего чартера, подлежит рассмотрению в арбитраже в Лондоне. Каждая из сторон назначает по одному арбитру в соответствии с Законом об арбитраже 1950 и 1979 гг. или любой законодательной модификацией, или заменяющим его нормативным актом, действующим на данное время. По получении одной из сторон письменного уведомления о назначении арбитра другой стороной, первая назначает своего арбитра в течение 14 дней, в противном случае назначенный первой стороной арбитр действует в качестве единственного арбитра. Если назначенные должностным образом два арбитра не приходят к согласию, они сами назначают суперарбитра, решение которого является окончательным.

Второй вариант - любой спорный вопрос по условиям настоящего чартера передается на рассмотрение трем арбитрам в Нью-Йорке. Каждая из сторон назначает по одному арбитру, а третьего назначают оба упомянутых арбитра. Их решение или решение любых двух из них является окончательным, а с целью приведения любого решения в действие такому соглашению может быть придана сила постановления суда. Арбитры должны являться членами Нью-Йоркского Общества морских арбитров, и слушание дел должно проводиться в соответствии с правилами общества.

**Арбитражное соглашение Ллойда
LLOYD'S ARBITRATION AGREEMENT**

Стандартная форма арбитражного соглашения на случай столкновения судов. Подписывается судовладельцами, между которыми судами произошло столкновение. Выражает их согласие на то, чтобы решение о степени виновности и о сумме причиненных повреждений было вынесено арбитром.

Sığortada sığorta şirkətlərini təmsil edən və onun imzası ilə təsdiqlənən məbləğlər həddində riski sığortalamaq (təkrar sığortalama) üçün qəbul edən hüquqi şəxs. Anderrayer sığorta (təkrar sığortalama) portfelinin formallaşmasına görə cavabdehdır.

Arbitraj

ARBITRATION

Əmlak mübahisələrinin məhkəmə orqanları ilə deyil, tərəflərin müqaviləsində nəzərdə tutulmuş və ya qanunla müəyyənləşdirilmiş qaydada arbitrlər tərəfindən həll edilməsi üsulu. Beynəlxalq dəniz gəmiçiliyində müqavilə və çarterlərdə tərəflərin qarşılıqlı razılığı gölə bilmədikləri məsələlərə dair mübahisələrin arbitraj qaydasında həll edilməsi nəzərdə tutulur və arbitraj məhkəməsinin keçiriləcəyi yerlər qeyd olunur.

Birinci variant - mövcud çarterin şörtləri üzrə meydana çıxan hər hansı mübahisə Londonda arbitrajda baxılmalıdır. Tərəflər dən hər biri 1950-ci və 1979-cu illərin arbitraj haqqında Qanununa və ya bu zaman qüvvədə olan istənilən qanunvericilik modifikasiyasına və ya onu əvəz edən normativ akta müvafiq surətdə bir arbitr təyin edir. Tərəflər dən biri digər tərəfin arbitr təyin etməsi barədə yazılı bildirişini aldıqdan sonra 14 gün ərzində öz arbitrini təyin edir, eks teqdirdə birinci tərəfin təyin etdiyi arbitr vahid arbitr kimi fəaliyyət göstərir. Əgər lazımı qaydada təyin olunmuş iki arbitr razılığı gölə bilmirlərsə, onlar superarbitr təyin edirlər. Superarbitrin qərarı qəti sayılır.

İkinci variant - mövcud çarterin şörtlərindən irəli gələn hər hansı bir mübahisəli məsələ baxılmaq üçün Nyu-Yorkda üç arbitrə verilir; tərəflər dən hər biri bir arbitr təyin edir, üçüncüsünü isə adıçəkilən həmin iki arbitr təyin edir. Onların, yaxud onlardan ikisinin qərarı həlləndici sayılır, qərarın işə keçməsini təmin etmək məqsədilə bu üç razılaşmaya məhkəmə qərarının gücü verilə bilər. Arbitrlər Nyu-York Dəniz arbitrləri cəmiyyətinin üzvləri olmalıdır və işlərin dirlənilməsi həmin cəmiyyətin qaydalarına müvafiq surətdə aparılmalıdır.

**Lloyd arbitraj müqaviləsi
LLOYD'S ARBITRATION AGREEMENT**

Gəmilərin toqquşması hadisəsi baş verdiğdə, gəmi sahibləri tərəfindən rəsmiləşdirilən arbitraj müqaviləsinin standart forması. Təqsirkarlıq səviyyəsi və vurulmuş zərərlərin məbləği barədə qərarın arbitr tərəfindən çıxarılmasına gəmi sahiblərinin razılıqlarını ifadə edir.

kin kiçik buzqırıq gəmi ona kömək edib. Sərnişinlərdən heç kim xəsarət almayıb.

Qeyd edək ki, Kanadanın Atlantik okeanı sahilərinə güclü sıxlıq gəlmış, nəticədə regionda qar əvvələnmiş və buzlu yağış yağmışdır. Soyuq və qarlı havaya səraitində Nyufaundland ilə Yeni Şotlandiya adaları arasındaki sərnişin gəmilərində iki gün rəhbər eləqələri kəsilmişdir.

Xatırladaq ki, "Blyu pattic" və "Haylenders" sərnişin gəmilərinin operatoru Kanadanın "Marine Atlantic" dövlət korporasiyasıdır.

YUXU HƏMİŞƏ ŞİRİN OLMUR

Hər kəs yuxu görür. Amma sən demə, qadınların və kişilərin qorxulu yuxuları bir-birindən fərglənir.

Milli. Az Rusiya mətbuatına istinadən bildirir ki, müşahidələr nəticəsində kişilərin daha çox təbii fəlakət(subasma, zəlzələ) və fantastik hadisələrə, qadınların isə şəxsi həyatlarına aid kabus gördükleri aydın olub. Montreal Universitetinin psixoloqları deyirlər ki, kişiləri daha çox fiziki ziyan gə-

**Sərnişin gəmiləri buz yağışına məruz qalıb**

Kanadanın Atlantik okeanı sahilərində, Kabbata körfəzinin Arktik buzlarında, içərisində 800 sərnişin olan iki gəmi buz yağışına məruz qalıb.

"CTV News" telekanalının verdiyi məlumatə görə, sərnişin gəmiləri Şimali Sidneyden (Yeni Şotlandiya əyaləti) Port-o-Baska (Nyufaundland və Labrador əyaləti) gedirmiş. İçərisində 450 sərnişin olan "Haylenders" gəmisi Şimali Sidneyden çıxdıqdan sonra yarı yolda qalmış, lakin çox az bir süre ərzə Port-o-Bask limanına çatmışdır.

İçərisində 350 sərnişin olan ikinci gəmi "Blyu pattic" isə Kanadadan 6 kilometr aralıqlıdan sonra Atlantik okeanında güclü buz "güləsine" tuş gəlib. Gəmi yarı yolda qalıb. La-

Аренда

LEASE

Временное пользование каким-либо имуществом на договорных условиях за определенное вознаграждение. В морском судоходстве существует аренда складов, причалов, перегрузочного оборудования и т.д. Аренда судов и контейнеров осуществляется на основе специфических договоров тайм-чартера, димаиз-чартера, бербут-чартера и лизинга.

Арест судна**ARREST OF VESSEL (SEAZURE)**

Арест или задержание судна осуществляется официальными властями по требованию фирмы или лица с целью получения причитающихся (задолженных) им платежей от судовладельца. Это может быть связано с неуплатой стоимости бункера, провизии, снабжения, которые получило судно, а также с неуплатой портовых сборов, причинением судном или экипажем ущерба, загрязнение окружающей среды и т.п.

Порядок задержания или ареста судна в каждой стране зависит от ее законодательства. Во всех случаях это мероприятие очень ответственное и требует совета квалифицированного юриста как судовладельцу, так и лицу или компании, требующей ареста или задержания.

Ассигнование**APPROPRIATION**

Ассигнование, назначение, выделение, фонд. Замена товара (груза) агентом или перевозчиком, в целях возмещения грузополучителю недостающего груза; распределение избыточных грузов.

Ассоциация Британских страховщиков**BRITISH INSURERS**

Учрежден в 1985 г. с целью защиты интересов входящих в нее членов и принятия необходимых мер в случаях, если их страховым интересам нанесен ущерб со стороны правительства любого государства или любой организации. Членом Ассоциации Британских страховщиков может быть любая страховочная компания, зарегистрировавшая свою деятельность на территории Великобритании.

Аукцион**AUCTION**

Способ публичной продажи, состоящий в том, что товары (или их образцы) выставляются для осмотра покупателями в определенном месте и после объявления к продаже каждого из них считаются проданными тому из присутствующих покупателей, который в ходе аукциона предложил наивысшую цену.

На аукционе условия продажи определяются продавцом. Общим условием всех аукционов является отсутствие ответственности продавца за качество выставленного для осмотра товара. Сделки, совершенные на аукционе, оформляются путем подписания покупателем специального формуляра.

Hərrac**AUCTION**

Açıq satış üsulu. Bu zaman mallar (və ya onların nümunələri) alıcıların baxmaları üçün müəyyən yerə qoyulur və satış üçün elan olunduqdan sonra onlardan hər biri hərracın gedişində iştirak edən alıcılarından ən yüksək qiymət təklif edənə satılmış hesab edilir.

Hərracda satış şərtləri satıcı tərəfindən müəyyənləşdirilir. Bütün hərracların ümumi şərti baxılmağa qoyulmuş malın keyfiyyəti üçün satıcının məsuliyyət daşılmamasıdır. Hərracda həyata keçirilən əqdlər alıcıının xüsusi formulyarı imzalaması yolu ilə rəsmiləşdirilir.

(Davamı var)



tirən hadisələr barədə yuxular narahat edir. Maraqlıdır ki, şəxsi münəqşələr barədə yuxular da-ha emosional cabab doğurur, yeni qadınlar daha güclü psixoloji zərəbə altına düşür. Bu nəticə 5,72 nəfərin müşahidəsindən sonra ortaya çıxıb. İnsanlardan yuxuların ən "populyar" mövzusu isə sehv etmək, hücum, yaxud izlənmə qorxusu ile bağlı olub. Maraqlıdır ki, soyuq tər içində oyanmaq üçün elə də çox qorxmaq gərək olmayıb. Bəziləri kədər, utancaqlıq, günahkarlıq duyarkən, yaxud da iyənərək yuxudan ayırlarlar.



YARIZARAFAT, YARIĞERÇƏK

- ↳ Qırıq iplərdən nə isə düzəltmək olmur? Gör nə qədər ipi-qırıq var.
- ↳ Özünün ağlı dəryası olduğuna inanmağın “yaxşı” cəhətləri də varmış. Belələrinə elə gəlir ki, hər şey onların bildikləri kimidir.
- ↳ Çörəkdə bərəkət qalar?! Gör nə qədər adamın çörəyi dizi üstədir.
- ↳ Doğru olan yerdə oğru olmaz.
- ↳ İş olan yerdə səhv də olar. Görəsən səhvərdən qaçmaq üçün bəziləri əllərini ağdan-qaraya vurmurlar?
- ↳ Yalanlara heç olmasa limit qoymaq olmaz?
- ↳ Teatrlara nə ehtiyac? Real həyatda o qədər dondan-dona giron var ki!
- ↳ Əvvəller elə bilirdim təkcə ölümə çarə yoxdur. Indi məlum olur ki, yalana da.
- ↳ Bəziləri heyvanları çox sevdisi üçün arxasız görəndə şirə dönür, arxalı görəndə dövşəna?
- ↳ Milçeyin adı çıxıb. Gör nə qədər ürək bulandıran var.

- ↳ Görəsən adamın kitabını bağlamaq çətin olmadığı üçün inди ki cavanlar kitaba meyl eləmirler?
- ↳ Bəzilərinin adı niyə heç dəfərədə de yoxdur?
- ↳ Yaza çatmaq üçün qışdan keçmek lazımdır.
- ↳ Bezin özü nədir ki, bir bezin qırığı olanlar nə ola?!
- ↳ Adam var, əlindən hətta təsədüfən də yaxşılıq gəlməz.
- ↳ Dilçi olmasalar da, hər kəsin lügətində qeyrət sözü də olmalıdır.
- ↳ Deyəsən bəzi adamlara hava proqnozu ona görə lazımdır ki, hansı səmtə yixilacaqlarını əvvəlcədən bilsinlər.
- ↳ Vallah, mən etalon deyiləm. Ona görə bəzilərinin özünü məndən yaxşı adam olduğunu sübut etməyə çalışmalara lüzum yoxdur.
- ↳ İki addım geri qayitmayacaqsansa, lap bir qarış irəli get.
- ↳ Tanrı bağışlayandır o demək deyil ki, həm bizim səhvərimizi bağışlayacaq, həm də bizi nə isə bağışlayacaq.

Rasif TAHİROV



AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİCİLİYİ QAPALI SƏHMDAR CƏMIYYƏTİ

AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI

Aşağıda adları göstərilən dekanlıqlar və kafedralar üzrə vakant olan vəzifələrin tutulması üçün müsabiqə elan edir:

1. "Dəniz texnikası və texnologiyası" fakültəsi - dekan (1 yer)
2. "Dəniz naviqasiyası və menecment" fakültəsi - dekan (1 yer)
3. "Elektromexanika və radioelektronika" fakültəsi - dekan (1 yer)
4. "Gəmi avtomatikası" kafedrası - professor (1 yer)

Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 18

Əlaqə telefonu: 493-75-21; 493-36-44, əlavə 105

HƏR SAATIN ÖZ HÖKMÜ

Səhər saat 6-dan 7-yə qədər olan dövr “pəncərə” sayılır. Bu zaman uzunmüddətli yaddaş daha yaxşı işləyir. Bütün əldə olunan informasiya bu müddətdə daha asan qavranır.

8.00-dən 9.00-a qədər məntiqi düşüncə aktivləşir. Bu müddətdə həm yaddaşla bağlı, həm də analitik məlumatları birgə yerinə yetirmək mümkündür.

9.00-dan 10.00-dək olan müddət informasiya və statistika ilə işləmək üçün optimal saatdır.

Günün 11.00-12.00 arası intellektual funksiyalar zəifləyir. Bu zaman yayındırıcı mə-

sələlərə, məsələn, musiqi dinləməyə həsr etmək olar.

11.00-dan 14.00-a qədərki vaxt günorta yeməyi üçün ideal müddətdir. Bu saatlarda Şərqdə deyildiyi kimi, “yemək həzminin alovu öz zirvəsinə çatır”. Yəni yeməyin daha yaxşı həzmi və qəbulu üçün ideal vaxtdır.

12.00-dan 18.00-dək aktiv əmək üçün yaxşı dövrdür. Da-ha gec saatlarda işləmək beyni daha artıq işləməyə məcbur edir. Belə izafə gərginliyin ilk əlamətləri yuxunun pozulması ilə özünü göstərir.

Gecə 01.00-03.00 arasında yuxu zamanı insan öz emosional hissələrini bərpa edir.



21.00-dan 23.00-dək beyin və əsəb sisteminin əsas istirahət vaxtıdır.

23.00-dan gecə 01.00-a qədər isə enerjinin bərpası prosesi gedir. Müasir elm bu zaman kəsiyini əsəb və əzələ sisteminin bərpası baxımından ideal hesab edir.

Gecə 01.00-03.00 arasında yuxu zamanı insan öz emosional hissələrini bərpa edir.



* * *

Yuxudan bir qədər gec oyanan Qleyn başa düşdü ki, qataraya gecikir. Tələsik küçəyə çıxanda qonşusunu öz bağının yanında görüb deyir:

- Con, olmazmı mən sizin otlaqdan keçim? Bu mənim yolumu qısalırdı, 8-də yola düşən qatara çataram.

- Buyurun, gedin, qonşu. Əğər mənim öküzung örtüsdədirse, siz lap 7-də yola düşən qatara da çatarsınız.

ALLAH RƏHMƏT ELƏSİN

“Azərbaycan Xəzər Dəniz Gəmiciçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi Gəmiciçiliyin qoşaman işçisi

Kərim Məmmədəlizadənin vəfatından kədərləndiyini bildirir, ailəsinə və qohumlarına dərin hüznlə başsağlığı verir.

“DƏNİZ”İN GÜLÜŞ PAYI

* * *

- Xanım, biz onların başı üstündə çətir tuturuq.

* * *

- Mən balıqları çox sevirəm. Saatlarla akvariumun yanında əyləşib onlara tamaşa etməkdən doymuram.

- Bəs arvadın demir ki, dur bir faydalı işdən yapış?

- Arvadın nə borcuna mən idarədə neyləyirəm.

* * *

Həkimin arvadı yaşlı qadın bir gün sualtı qayığa təşrif gətirir. O elə hey kapitana suallar yağıdırı:

- Xanım, sizin üçün ən yaxşı dərman dəniz, meyvə və rahatlıqdır.

Ortabab qulluqçunun arvadına belə məsləhət görür:

- Meyvə və rahatlıq.

İşsizin arvadı isə bu cavabı alır:

- Hava, xanım, hava və yenə də hava!

* * *

Kefli bir kişi restorandan çıxır. Qızıl düyməli, yaraşlıqlı formada qapıda dayanmış şəxsə müraciət edərək deyir:

- Tez taksi çağırın!

- Bura baxın, mən qapıcı deyiləm, admiralam!

- Onda gəmi çağırın!

* * *

İki subay bir-biri ilə səhbət edir:

- Mən xörək bişirməyə aid bir kitab almışam. Lakin istifadə edə bilmirəm

- Nə üçün?

- Çünkü xörək bişirmək qaydası “Təmiz qazan götürün” sözü ilə başlayır.

Admiralın arvadı yaşlı qadın bir gün sualtı qayığa təşrif gətirir. O elə hey kapitana suallar yağıdırı:

- Siz suyun altına girəndə göyərtədəki top-tüfəng islanırmış?

- Xeyr.

- Nə üçün islanırmış? Siz bunun üçün nə edirsiniz?

ÜNVANIMIZ:
Bakı şəhəri,
B. Ağayev küçəsi, 117
TELEFONLARIMIZ
Redaktor (050) 670-33-76,
redaktor müavini
(050) 341-26-40
Mətbəə (050) 670-33-76

Qəzetin təsisçisi
“Azərbaycan
Xəzər Dəniz
Gəmiciçiliyi” Qapalı
Səhmdar
Cəmiyyətidir

**Qəzet “Azərbaycan
Xəzər Dəniz Gəmiciçiliyi”**
Qapalı Səhmdar
Cəmiyyətinin
Mətbəəsində yığılmış,
səhifələnmiş və
“OL” MMC-də
çap olunmuşdur

REDAKTOR
Rasif İman oğlu
TAHİROV

Şəhadətnamə 271
Sayı 2000
Sifariş 65

(Ardı var)

Kapitanın razılığını almadan sahibkarın oğlunu şurman təyin edirlər. Dənizin ortasında gənc dənizçiye deyirlər ki, gəminin yerini müəyyən etsin. O, qırx dəqiqə əlləşdikdən sonra, nəhayət, üzərində koordinatlar qeyd olunmuş vərəqi kapitana verir. Kapitan vərəqə baxaraq təntənəli haldə deyir:

- Lentli şlyapanızı çıxarın, ser. Sizin hesablamalarınıza görə, biz indi Londondakı müqəddəs Pavel kilsəsinin altındayıq.

Qəzaya məruz qalmış gəminin kapitani sərnişinlərə müraciət edir:

- Cənablar, sizdən kim Allaha yalvara bilir?

Yaxınlıqda dayanmış sərnişinlərdən biri "mən", -deyə cavab verir.

- Siz yalvarmaqdə davam edin. Qalanları xilasetmə jileti geyinsin. Bir xilasetmə jiletimiz çatmır...

Dənizçi satıcıya müraciət edir:

- Sizdən bir banka sardin almaq olar?

- Buyurun, size hansı lazımdır, İspaniya, Mərakeş, Portuqaliya sardini?

- Fərqi yoxdur. Mən onlara danışmaq niyyətində deyiləm.

Köhnə dənizçi:

- Mən bir dəfə on köpək balığının hücumunu dəf etmişəm.

Onun balaca oğlu:

- Ata, bəs keçən il deyirdin ki, köpək balığı beş idi?

Köhnə dənizçi:

- Keçən il bu qorxunc həqiqəti bilmək üçün sən çox balaca idin.

Britaniyanın dəniz məktəblərinin birində yoxlama aparan admiral imtahanda müdavimə sual verir:

- Böyük Britaniyanın tarixində ən görkəmli admirallardan birinin adını deyin.

- Ən məşhur admiralımız Nelsondur və... xahiş edirəm məni bağışlayınız, sizin familiyanızı heç cür xatırlaya bilmirəm, ser!

İki nəfər balıq ovlayır. Nəzarətçi müfəttişin yaxınlaşdığını gördükdə onlardan biri qaçmağa başlayır. Müfəttiş onu bir neçə kilometr qovandan sonra yaxalayır və balıq ovlamaya icazə verən sənəd tələb edir. Balıqcı sənədi göstərir.

Müfəttiş təccübənləri:

- Bəs onda məni görüb niyə qaçırdın?

- Ona görə ki, dostumun sənədi yox idi.

Bir balıqcı lovgalanır:

- Bəsdir öyündünüz. Mən keçən payızda elə bir balıq tutmuşdum ki, onun təkcə fotosəkli dörd kilo gəldi.

Üç dənizçi uzun ayrılıqdan sonra rastlaşır. Onlardan biri öymək üçün deyir:

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi və Üzən Heyətin Həmkarlar İttifaqı Komitəsi "Mərdəkan" tankerinin kapitani

Gennadi Anatoliyeviç Vraqovun

vəfatından kədərləndiklərini bildirir, ailəsinə və qohumlarına dərin həznlə başsağlığı verirlər.

ALLAH RƏHMƏT ELƏSİN

ALLAH RƏHMƏT ELƏSİN

GECƏ İŞİ PROSTAT XƏRÇƏNGİ YARA-DIR?

Kvebek Universitetinin tədqiqat komandasının apardığı yeni axtarışın nəticələrinə görə, gecələr işləyən kişilərdə prostat xərçənginin inkişafı ehtimalı demək olar ki, 3 dəfə yüksəkdir. Buna səbəb melatoninun hasilatının pozulmasıdır. Kanada tədqiqatçılarının dediklərinə görə, gündüz çalışan işçilərə nisbətən gecə növbələrində işləyən kişilərdə prostat vəzinin xərçəngi xəstəliyinə tutulma hallarına üç dəfə çox rast gəlmək olar.

Mütəxəssislər bu və ya digər növ onkoloji xəstəlik diaqnozu qoyulmuş 3000 nəfərdən çox kişinin göstəricilərini təhlil etmişlər. Bu zaman eksperiment iştirakçılarının iş qrafiki xüsusilə nəzərə alınmışdır. Bu məlumatlar xərçəng xəstəliyi olmayan qrupun göstəriciləri ilə müqayisə edildikdən sonra məlum olmuşdur ki, prostat xərçənginin 3 dəfə və bağırsaq xərçənginin 2 dəfə artması gecə işi ilə əlaqədardır. Bundan başqa, gecə işləyənlərdə ağ ciyər xərçənginə tutulanların sayı 76 faiz, sidik kisəsi xərçənginə tutulanların sayı

isə 70 faiz çoxdu. Yənə insanların əmək məməsişdir. Gecə rəqsənələr təhlükəyə dair fikrincə, mənfi latının məhdudlaşdırıcı əzgıləbənzər nın yuxuya getməsi. Bu hormon gecə sənədi pozulduğunda aşağı düşür ki, buna rəqsənələr.

DƏNİZÇİLƏR ÜÇÜN LÜĞƏT

Gəmi sürücülüyündə tez-tez təsadüf edilən əcnəbi mənşəli sözlər kifayət qədərdir. Bəzən təcrübəli dənizçilər belə bu söz-lərin mənasını düzgün şərh etməkdə çətinlik çəkirlər. Belə isə, öyrənmək heç vaxt gec deyil.

ABAZA - Qara dənizin qərb sahillərində əsən güclü şərq küləyi (qasırğa).

ABRAZİYA - dəniz qabarması nəticəsində sahil torpağının dağılması və yuyulması.

AVANDEK - qülləsinin ölücüsündən kənara çıxan üzən dokun göyərtəüstü qurğuya oxşayan axırıcı sahəsi.

AVANPORT - limanda gəmilərin lövbər salmasına, yüklənib-boşaldılmasına uyğunlaşdırılmış təbii və sünü dalgalanacağın arxasında yerləşən xarici sahə.

AVANREYD - gəmilərin akvatoriyada kənardə dayanması üçün dalgalardan mühafizə qurğuları ilə qorunan xarici reyd.

AVRAL - gəmide bütün şəxsi heyətin və ya onun böyük bir hissəsinin iştirak etdiyi iş.

AGENT - başqa şəxsin tapşırığı ilə, onun adından və aldığı səlahiyyətlər daxilində onun mənafeyi üçün müəyyən fəaliyyət göstərən inanılmış hüquqi və fiziki şəxs.

AKVALANQ - fərdi dalğıcılığı aparıcı. Dalğıc suyun altında balonlardakı hava ilə nafos alır.

AKSİOMETR - gəminin diametrik səthi nisbətində sükanın vəziyyətini göstərən cihaz.

ALİDADA - sekstanın ölçülen bucaqlarının hesablanması

üçün nəzərdə tutulan səyyar hissə.

ANEMOMETR - küləyin sürətini və qaz axınıni ölçən cihaz.

ANEROİD - atmosfer təzyiqini ölçən cihaz.

ANKEROK - qayıqlarda içməli suyu saxlamaq üçün 12 litr-dən 24 litrə qədər tutumu olan çəllək.

ANTİSİKLON - diametri bir neçə yüz kilometrdən bir neçə min kilometrə qədər geniş atmosfer sahə.

ANŞPUQ - ağırlıq qaldırmaq və hərəkətmək üçün ağac, yaxud metal dəstək. Gəmilərdə əl şiplərini fırlatmaq üçün tətbiq edilən dəstəklər də belə adlanır.

APOGEY - ay orbiti, yerdən daha çox uzaqda yerləşən sünü peyklər nöqtəsi.

APSEL - qrot-dor və bizan-dor arasında əyri yelkən.

ARBİTRAJ - məhkəmə orqanlarının deyil, ayrı-ayrı şəxslərin - arbitrlərin, tretey hakimlərin tərəflərin razılığı ilə nəzərdə tutulan qaydada və müəyyən edilmiş qanunla əmlak mübahisələrini həll etdikləri üsul.

ARXİPELAQ - bir-birindən kiçik məsafədə olan və yerləşməyinə görə vahid olan adalar qrupu.

AXTERPIK - gəmilərdə son arxa anbar. Ballast sistemi kimi istifadə edilir.

AXTERŞTEVEN - gəmilərin arxa hissəsində kiliñ davamını təşkil edən gəmi gövdəsi dəstindən hissə. Çərçivə şəklində olur, sükan üçün və avar pərinin qurtagacı üçün dayaq rolü oynayır.

(Ardı var)

Rusca-İngiliscə-Azərbaycanca dənizçilik terminlərinin izahlı lüğəti

(Əvvəli ötən nömrələrimizdə)

Autçayder**A****Autsayder****OUTSIDER**

В торговом мореплавании судовладелец или судоходная компания, работающие в том же районе или направлении, что и члены Конференции, при этом не являясь ее членом. Обычно ставки фрахта аутсайдеров ниже конференциальных. Для борьбы с аутсайдерами члены Конференции иногда используют «fighting ship» - сражающееся судно, которое работает на очень низких ставках. Убытки такого судна покрывают члены линейной Конференции.

Avtorun riport**OUTTURN REPORT**

Документ, который составляется в портах ряда стран и фиксирует окончательные сведения о фактически доставленном и выгруженном судном грузе. Этот документ в некоторых портах называется сертификатом. Но независимо от названия и формы он содержит сведения о результатах сдачи груза по каждой коносаментной партии. В этом документе указываются излишки или недостатки груза, а также его состояние (порча, повреждение и т.д.). Аутторун riport обычно оформляется тальманской организацией, принимающей груз от имени грузополучателя либо самим получателем груза, а иногда и стивидорной компанией.

В портах некоторых стран выгруженные с судна грузы поступают на склады порта или таможни. Груз считается принятным только после выдачи с этих складов грузополучателям. После этого судну через его агента выдается документ, подтверждающий результат сдачи груза. В портах, где действует указанный порядок сдачи-приемки груза, судну по окончании выгрузки выдается предварительный аутторун riport. Однако этот документ не имеет никакой юридической силы.

Афинская Конвенция о перевозке пассажиров и их багажа морем 1974г.

ATNE^ SOTCHUYESKJ EEU PA88EGCHCEK8 A^ THE1

Принята в Афинах 13 декабря 1974 г. Регламентирует ответственность морского перевозчика за вред, причиненный жизни или здоровью пассажира, и за ущерб, вызванный гибелю или повреждением его багажа. Применяется к международным перевозкам, т.е. перевозкам между портами разных государств, а также к перевозке между портами одного государства, если согласно договору перевозки или предусмотренному рейсу судно зашло в иностранный порт. Перевозчик отвечает за ущерб, причиненный в результате смерти пассажира или нанесения ему телесного

Ticaret gəmiçiliyində Konfrans üzvləri kimi eyni rayonda və ya istiqamətdə işləyən, lakin onun üzvü olmayan gəmi sahibi və ya gəmiçilik şirkəti. Adətən, autsayderlərin fraxt dərəcələri Konfrans üzvlərinin fraxt dərəcələrindən aşağı olur. Autsayderlərlə mübarizə aparmaq məqsədilə Konfrans üzvləri bəzən «fighting ship»-dən - maraqları qorumaq üçün çox aşağı fraxt dərəcəsi ilə işləyən müdafiəçi gəmidən istifadə edirlər. Belə gəminin zərərlərini həmin xəttin Konfrans üzvləri ödəyirlər.

Auttorun riport

Sərnişinlərin və onların baqajlarının dənizlə daşınması haqqında 1974-cü il tarixli Afina Konvensiyası

LATING TO THE CARRIAGE OF R LUGGAGE BY SEA 1974

13 dekabr 1974-cü il tarixində Afinada qəbul edilmişdir. Sərnişinin həyatına və ya sağlamhığına, onun baqajının məhv və ya korlanması ilə dəyən zərərə görə dəniz daşıyıcısının məsuliyyətini tənzimləyir. Beynəlxalq daşınmalara, yəni müxtələf dövlətlərin limanları arasında, habelə, əgər dənizlə daşınma müqaviləsinə əsasən və ya nəzərdə tutulmuş səfər zamanı gəmi xarici limana daxil olubsa, bir dövbütin limanları arasında daşınmaya da tətbiq edilir. Daşıyıcı sərnişinin ölümü və ya ona bədən xəsarətinin yetirilməsi, habelə baqajın itirilməsi və ya zədələnməsi nəticəsində dəyən zərərə görə, əgər bunlar daşıyıcının, onun işçilərinin və ya agentlərinin günahı üzündən baş veribsa, cavabdehdir. Zərərin vurulduğunu sübuta yetirmək iddiaçının üzərinə düşür, yalnız o hallar istisna təşkil edir ki, sərnişinin ölümü və ya bədən xəsarəti, kayut baqajının itirilməsi və ya zədələnməsi gəminin qəzaya uğraması, toqquşması, saya oturması, gəmidə partlayış, yanğın, yaxud çatışmazlıqlar nəticəsində və ya bu hadislərlə əlaqədar baş vermişdir. Bu hallarda daşıyıcının günah prezumpsiyası tətbiq olunur. Sərnişinin həyatına və ya sağlamlığına zərər vurulduğda daşıyıcının məsuliyyəti 700 min Puankare frankı ilə; kayut baqajının itirilməsinə və ya zədələnməsinə görə hər sərnişinə 12500 Puankare frankı ilə; avtomobilin itirilməsinə və ya zədələnməsinə görə 50 min Puankare frankı ilə məhduddur. Digər baqajın itirilməsinə və ya zədələnməsinə görə məsuliyyət hər sərnişin üçün bütövlük də daşınmaya münasibətdə 18 min frankdan artıq olmamalıdır. İddia müddəti üçün vaxt 2 U müəyyənləşdirilmişdir. 1976-ci il noyabrın 19-da konvensiyaya əlavə - Puankare frankının «xüsusi iqtibas edilmə hüquqları» olan vahidlə əvəz edülməsinə yönəlmüş Protokol qəbul edilib.

AFRA
iFRA

Aparıcı transmilli neft şirkətlərinin neftin nəqli üçün xərclərinin səviyyəsinin rüblük indeks göstəricisi. Göstəriciye daxil olan əqdlər, fraxt indekslərinin hesablaşdırılmış kimi bağlanma vaxtına görə deyil, bağlanma tarixindən asılı olmayıaraq əqdlərin icra vaxtı

BUZ QATLARI ARASINDA 30 DELFIN ÖLÜB

Kanadada qalın buz qatlari arasında qalmış ağ burunlu 30 delfin ölüb.

Bu barədə Kanadanın dəniz naziri məlumat verib. Məlumatda deyilir ki, müvafiq dövlət qurumlarının xilasədicilərinin bütün səylərinə baxmayaraq, delfinləri buz qatlari əsarətindən azad etmək mümkün olmayıb. Üç körgə delfin isə hələ də buzlar arasından çıxmaga cəhd göstərir. Mütəxəssislər qalın buz örtüyü altında qalan delfinlərin oksigen çatışmazlığından məhv olduqlarını bildirirlər.

İDMAN BALIQÇILIĞI ÜÇÜN ƏN YAXŞI YER

Dominikan Respublikası hazırda dünyada idman balıqlığı üçün ən yaxşı yerdır. Bu, "Billfish report" beynəlxalq təşkilatının tərtib etdiyi reytinqdən bəlli olub. Reytinqdə ərazidəki balıqların sayı və müxtəlifliyi, balıq tutmaq üçün mövsümün müddəti nəzərə alınır.

İnformasiyanı "Alman dalğası" yayıb.

Arenda**LEASE**

повреждения, а также в результате утраты или повреждения багажа, если они явились следствием вины перевозчика, его служащих или агентов. Доказывать ущерб возлагается на истца, за исключением тех случаев, когда смерть или телесные повреждения пассажира, либо утрата или повреждения каютного багажа

üzrə indeksləşdirilir. AFRA göstəriciləri də, tanker əqdərində olduğu kimi, tonnajın bir neçə ölçü qrupu üçün «Worldscale» şkalasından faizlərlə hesablanır.

Affidevit

IDAVIT

Böyük Britaniyada və ABŞ-da şahidin şəxsi iştirakı qeyri-mümkün və ya çətin olduqda, and içməklə verilən və notarius

Gəminin həbs olunması**ARREST OF VESSEL (SEAZURE)**

происошли в результате или в связи с кораблекрушением, столкновением, посадкой на мель, взрывом, пожаром либо недостатками судна. В этих случаях применяется презумпция вины перевозчика. Предел ответственности перевозчика при причинении вреда жизни или здо-

ryaxud bunun üçün səlahiyyəti olan digər vəzifəli şəxs tərəfindən təsdiqlənən yazı ilə ifadə və u a ərizə. Belə formada ifadələr bu və ya digər mühüm məsələ üzrə mübahisəni həll etmək üçün məhkəmə və arbitraj proseslərində tərəflər, habelə mütəxəssisler - ekspertlər tərəfindən verilir.

Assignowanie**Təxsis etmə****APPROPRIATION**

50 tys. fr. Ответственность за утрату или повреждение иного багажа не должна превышать 18 тыс. fr. на пассажира в отношении ко всей перевозке в целом. Срок исковой

Ассоциация Британских страховщиков**BRITISH INSURERS**

давности установлен в 2 года. 19 ноября 1976 г. был принят Протокол к конвенции, направленный на замену франка Пуанкаре единицей «специальных прав заимствования».

АФРА

А

Ежеквартальный индексный показатель уровня расходов ведущих транснациональных нефтяных

Aukcion**AUCTION**

компаний на транспорт нефти. Входящие в показатель сделки индексируются не по времени их заключения, как это делается при расчете фрахтовых индексов, а по времени исполнения сделок независимо от даты заключения. Как и танкерные сделки, показатели АФРА исчисляются в процентах от шкалы «WogI-8cale» для нескольких размерных групп тоннажа.

APP

В Великобритании и США письменное показание или заявле-

Hərrac

(Davamı var)

“TİTANİK”İN SURƏTİ YARADILACAQ

Çinin Siçuan vilayətindəki əyləncə parkının öz “Titanik”i olacaq. Məşhur gəminin surətini 2016-cı ilə düzəltmək planlaşdırılır. Layihə 1 milyard yuan (165 milyon dollar) məbləğində qiymətləndirilir.

Xəbəri Sinxua agentliyi verib.

